



## Dinamik və davamlı tərəqqi

Qarabağ və Şərqi Zəngəzurla yanaşı, respublikamızın bütün bölgələrinin inkişafı iqtisadi qüdrətin göstəricisidir

Regionların tərəqqisi ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bölgələrin inkişafı sahəsində uğurla reallaşdırılan dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı yüksəlişinə, sosial infrastrukturun keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına təkan verib.

Respublikamızın bütün bölgələrinin hərtərəfli tərəqqisini xüsusi diqqət mərkəzində saxlayan və bu istiqamətdə kompleks tədbirlər həyata keçirən Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrasını mütəmadi olaraq şəxsən yoxlaması və bölgələrin təkmil inkişaf konsepsiyasının icra vəziyyəti ilə bağlı hər il hökumətin xüsusi müşavirələr keçirməsi bir daha təsdiq edir ki, regionların inkişafı dövlət siyasətinin prioritetidir.

Son illərdə İlham Əliyevin rəhbərliyi və tapşırığı ilə regionlarda müxtəlif sahələri özində əks etdirən geniş və çoxşaxəli layihələr həyata keçirilir. Buna görə də dövlət başçısı mütəmadi olaraq ölkənin müxtəlif rayonlarında olur. Prezident səfər çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrinə uyğun müəssisələrin açılışını edir, onların fəaliyyətini yoxlayır, regionların sosial-iqtisadi vəziyyəti ilə yerində tanış olur və bu sahədə müvafiq tapşırıqlarını verir. Avqustun 7-də dövlət başçısının Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri zamanı müasir yol xəttinin, xəstəxana, məktəb və digər xidmət və istehsal sahələrinin açılışının edilməsi regionların inkişafına olan diqqətin təzahürüdür. Bütün bunlar ilk növbədə dövlətin iqtisadi qüdrətinin göstəricisidir.



## Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətləri uğurla inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra dövlətimizin başçısı səfirə söhbət etdi.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini bildirdi, siyasi, iqtisadi-ticari, energetika, nəqliyyat, humanitar sahələrdə, regional təhlükəsizliklə bağlı məsələlərdə fəal qarşılıqlı fəaliyyətin həyata keçirildiyi qeyd olundu.



## Ağ Evin qara planları

Dünyada demokratiya və insan hüquqlarına ən böyük təhdid ABŞ-dən gəlir

30 il ərzində Azərbaycanın haqq səsinə eşitməyən beynəlxalq təşkilatların, fəvqəldövlətlərin ölkəmizə qarşı daim ikili standartlar prinsipi ilə yanaşması bunu təsdiqləyən reallıqdır. Bu prosədə aktiv rol oynayan dövlətlərdən biri də Amerika Birləşmiş Ştatlarıdır. Sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığımi bəyan edən Ağ Ev bütün zamanlarda erməni lobbisi ilə iş birliyində olub.

Bunu ABŞ Konqresinin keçmiş sovet respublikalarına dövlət yardımını tənzimləyən "Azadlıq Müdafiə Aktı" adlı qanuna etdiyi 907-ci düzəliş də təsdiqləyir. Bu düzəliş əsasında ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan olundu. Ermənistanın Azərbaycanı qarşı təcavüzünü müdafiə edən ABŞ-nin güclü erməni icması bu qanunun qəbul olunmasına böyük təsir göstərdi.



## BMT real faktlara əsaslanmalıdır

Bu təşkilat Ermənistanın uydurma iddialarına inanmamalıdır

Azərbaycan məhz öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə özünün suveren ərazilərində Laçın sərhəd-buraxılış məntəqəsi təsis edib, ermənilərə isə humanitar yüklərin daşınması üçün daha əlverişli Ağdam-Xankəndi yolundan istifadə etmələri təklifini irəli sürüb. Yəni həmin ərazidə heç bir blokadadan və humanitar böhrandan söhbət gedə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında Ermənistanın bu sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd edilib. Bu, Ermənistanın iddialarının əsassız olduğunu bir daha sübut edib.

Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Rusiya sülhməramlı kontingentinin Laçın sərhəd-buraxılış məntəqəsindən keçdi təmin olunur: "Yəni "blokada", "humanitar böhran" kimi ifadələrdən istifadə etmək düzgün deyil. Bu, Ermənistan tərəfinin ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə həyata keçirdiyi manipulyasiyanın nəticəsidir".

## Torpaqlarımızda yaşamaq istəyənlər qanunlarımıza hörmət etməlidirlər

Azərbaycan haylara yük daşınmaları üçün Ağdam-Xankəndi yolunu təklif edib. Amma onlar ölkəmizin bu xoş məramından yararlanmaq əvəzinə təklif olunan yolu bağlayıb israrla Laçın yolundan istifadə etmək istədiklərini bildiriblər. Arzulamaq yaxşı şeydir. Amma insan hər arzuladığını həyata keçirə bilmədiyini erməni əhəmiyyətli vətəndaşlarımız da anlasalar, pis olmaz. İkincisi də yardımı ehtiyacları olsa, yolu bağlamazlar!

Dünya İrəvanda bir qrup "səlibçilər" etiraz aksiyası keçirib. "Səlibçilər" belə bir bəyanat veriblər ki, Laçın yoluna doğru gedirik, qoy türklər bilsinlər ki, erməni xalqı oyanıb. Bu "oyanmış" xalqın məqsədi Laçın nəzarət-buraxılış məntəqəsini zorla açmaq olub...

Bütün dünya bilir ki, Qarabağda ermənilər tərəfindən soyqırımı törədilib. Xocalıda Araikin də iştirak etdiyi soyqırımını



dünyanın 13 ölkəsi tanıyıb. Qarabağda azərbaycanlılara qarşı qətləmə başçılıq edənlərdən biri, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan AŞ PA-da bunu öz dili ilə təsdiqləyib. Hesab edirik ki, bütün bunları Araikə xatırlatmağa ehtiyac yoxdur. Bütün gün əli Avropanın östəyində qalan, "insan hüququndan" dəm vuran Araik insanlığa qarşı cinayət törətmiş bir qatildir.

## Ərazilərimizi vasitəçisiz azad etdiyimiz kimi, sülhü də elə bərpa edəcəyik

Ermənistanda 200 mindən çox azərbaycanlının dədə-baba torpaqlarından didərgin salınması ilə başlayan anti-Azərbaycan hərəkatı qısa müddətdə Qarabağa keçdi. Torpaqlarımız işğal olundu, yurd yerlərimiz dağıdılaraq viran edildi. Köndlərimiz yandırıldı, şəhərlərimiz xarabazarıya çevrildi. Ermənilər İrəvanda və Qarabağda azərbaycanlılara məxsus tarixi abidələri dağıdıb yerləyəkən edərək bu torpaqlardan soydaşlarımızın izini belə silməyə çalışdılar.

2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsinə kimi Fransa kifayət qədər maskalana bilsə də, Ermənistanın məğlub olduğunu görüb iç üzünü göstərdi. Elə ki, İkinci Qarabağ müharibəsi başladı, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın əmri ilə əks-hücum keçdi, erməni silahlı qüvvələri torpaqlarımızdan qaçmağa başladı, Fransanın Prezidenti Emmanuel Makron da əl-ayağa düşdü. BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransanın Azərbaycanı qarşı aparmadığı iş qalmadı. Təəssübkeşlik, nəfsinin ösürü olmaq bu ölkənin rəhbərinə o qədər güc gəldi ki, bir zamanlar Fransanın iştirakı ilə qəbul edilmiş BMT-nin 4 qətnaməsini belə heçə saydı. Beynəlxalq hüquqa gözəlti, dilucu da olsa əhəmiyyət belə vermədi, özünü Ermənistanın vəkili kimi apardı. Makron müxtəlif yerlərdə çıxışı zamanı hətta Qarabağı Ermənistan ərazisi kimi göstərməkdən belə çəkinmədi. Fransa Senatı və Fransa Milli Assambleyası ölkəmizin əleyhinə birucdan qətnamə "istehsalına" başladı...

## Tezliklə Füzuliyə də qayıdış başlayacaq

Sentyabrda burada ilk məktəb zəngi çalınacaq

2022-ci il iyulun 19-dan Ağalı kənd sakinlərinin bir qrupu doğma ocaqlarında yaşayır. Daha sonra digər yerlərə də köç edilib. Talış, Zabux, Sus, eləcə də Suqovuşan, Hadrut, Tuğ sakinlərinin işığı azalmış gözlərinə nur gəlib. Doğma yurdun havası, suyu onlara can dərmanı olub.

Budur, Füzuli şəhərinə də qayıdış başlanıb. O Füzuliyə ki rayon olaraq zəngin infrastruktur və tarixi abidələri ilə Qarabağda məşhurluq idi. İşğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri olan Füzuli tarixi-dini abidələrlə, xüsusən də türbələrə zəngin bir ərazi idi. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizgüşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsinə, Aşağı Veysəlli kəndində XIV əsrə aid



Mirəli türbəsinə, Əhmədahlılar kəndində Orta əsr qəbiristanlığının ərazisində sonduq formali qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsinə aid etmək olar. 2020-ci il oktyabrın 17-də Füzulinin başı üstündə dolaşan buludlar dağıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəhərin azad olunması ilə bağlı verdiyi xoş xəbər bütün Azərbaycanı sevindirdi. Füzuli həsrəti bitdi.









# Ağ Evin qara planları

## Dünyada demokratiya və insan hüquqlarına ən böyük təhdid ABŞ-dən gəlir

**Dünyada son onilliklərdə baş verən məlum hərbi qarşıdurmalar, ziddiyyətlər, qlobalmiqyaslı siyasət-iqtisadi kataklizmlər, eləcə də 30 illik absurd "nizamlama" prosesinə məruz qalan keçmiş Qarabağ münaqişəsi bir daha sübut etdi ki, beynəlxalq münasibətlər sistemində ədalət anlayışı ancaq kağız üzərindədir.**

Əgər ədalət real zəmində olsaydı, dünyanın ən böyük siyasi təşkilatı olan BMT-nin qəbul etdiyi qətnamələr 30 il ıcrasız qalmazdı.

Ermənistanın işğalçı olduğunu təsdiqləyən beynəlxalq sənədlərə əsaslanmaqla Azərbaycanın ərazi bütövlüyü heç bir savaşa olmasın həll edilirdi.

Haqlı olan Azərbaycana daim ikili standartlar prinsipi ilə yanaşılmazdı.

İşğala, qətlamlara məruz qalan Azərbaycanın haqq səsi eşidilirdi. Təkcə bu faktlar göstərir ki, böyük güclərin, beynəlxalq təşkilatların kiçik dövlətlərə daim əşladıqları "ədalət prinsipi" yalnız sözdə olur, əməldə yox...

### Vaşinqton erməni lobbisinin dəstəkçisi rolunda

Bu savaş həm də onu göstərdi ki, ədalətli pozan elə böyük güclərdir. Digər dövlətlərə tələb etdikləri suveren bərabərlik, zor işlətməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, münaqişənin dinc yolla həll olunması, bir-birinin daxili işlərinə qarışmamaq, insan hüquqlarına və əsas azadlıqlara hörmət, beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi və digər bu kimi prinsiplərə özləri zərrə qədər də əməl etmirlər. 30 il ərzində Azərbaycanın haqq səsinə eşitməyən beynəlxalq təşkilatların, fəvqəldüvlətlərin ölkəmizə qarşı daim ikili standartlar prinsipi ilə yanaşması bunu təsdiqləyən reallıqdır. Bu prosədə aktiv rol oynayan dövlətlərdən biri də Amerika Birləşmiş Ştatlarıdır. Sözdə Azərbaycanın ərazi bütövlüyünün tanıdığından bəyan edən Ağ Ev bütün zamanlarda erməni lobbisi ilə iş birliyində olub.

Bunu, ABŞ Konqresinin keçmiş sovet respublikalarına dövlət yardımını tənzimləyən "Azadlıq Müdafiə Aktı" adlı qanuna etdiyi 907-ci düzəliş də təsdiqləyir. Bu düzəlişə əsasən ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan olundu. Ermənistanın Azərbaycanı qarşı təcavüzünü müdafiə edən ABŞ-nin güclü erməni icması bu qanunun qəbul olunmasına böyük təsir göstərdi. Konqresmenlər erməni icmasının və lobbisinin birtərəfli məlumatlarına, təbliğatına görə 907-ci düzəliş üçün Azərbaycanın münaqişədə olduğu Ermənistanı guya blokada saxladığı, Dağlıq Qarabağ ermənilərinə qarşı zorakılıq işləməsi səbəblərini əsas kimi qəbul etdilər. Qanunun qüvvəyə mindiyi 1993-cü ilin yanvarına qədər isə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağda nəzarətdə saxladığı son şəhəri Şuşanı, vilayətdən kənarıda Laçın rayonu işğal edib, Xocalı şəhərində əsrin faciəsini törətdilər.

Bu tarixi faktlara rəğmən ABŞ hər zaman işğalçıya dəstək oldu və hətta BMT-nin keçmiş 4 qətnaməsinin ıcrasını yerinə yetirilməsi məsələsi bir dəfə də olsun gündəmə gətirilmədi. Beynəlxalq təşkilatların, böyük güclərin susqunluğu, ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyətsizliyi sayəsində dünya 30 il ərzində Azərbaycanın haqq səsinə eşitmək üçün kar oldu.

Ümumiyyətlə, ABŞ bütün zamanlarda özünü hegemon dövlət kimi aparmaqla yanaşı, digər ölkələrin daxili işlərinə kobud müdaxilələr edir, təcavüz, manipulyasiya siyasəti həyata keçirir. Bu gün jandarm siyasəti aparən ABŞ-nin Latın Amerikasında, Afrikada və Yaxın Şərqdə əşladığı "demokratiya", "ədalət" həmin ölkələri yalnız məhvə sürükləyir desək, yanlışdır.

Elə bu səbəbdəndir ki, dünya xalqları arasında keçirilən çoxsaylı sorğularda müxtəlif qitələrdə yaşayan insanların mütləq əksəriyyəti ölkələr içərisində on çox ABŞ-ni düşmən kimi qəbul etdiklərini göstəriblər.

### ABŞ-nin Azərbaycana qarşı qarəzli böhtan kampaniyası

Bu, bir həqiqətdir ki, tarixinin ən güdrətlə dövrünü yaşayan Azərbaycan dünyanın "ədalət" adlandırdığı beynəlxalq hüquq və prinsipləri dəstəkləyən ölkələrdən biridir. Ölkəmiz 30 il əraziləri işğal altında olmasına baxmayaraq, keçmiş Dağlıq Qarabağ münaqişəsinin daim sülh yolu ilə həllinə çalışıb. Lakin dünyanın ədalətsizliyi, ikili standartlar prinsipi ilə üzvləşən Azərbaycan sonunda güc yolundan istifadə etməklə ədaləti bərpa edib.

Beynəlxalq təşkilatların, xüsusən də BMT və ATƏT-in siyasi yolla həll edə bilmədiyini problemi Azərbaycan dövləti, onun Müzəffər Ali Baş Komandanı İlham Əliyev cəmi 44 günə aradan qaldırdı. İndi isə Ermənistanın 30 ildə xarabalığa çevirdiyi şəhər və qəsəbələrımızı, kəndlərimizi yenidən qurur, dağıdılmış tarixi-dini abidələrimizi, mədəniyyəti ocaqlarımızı öz gücünə bərpa edir.

Bu gün Cənubi Qafqazın lider dövləti kimi regionda sülhün, təhlükəsizliyin təmin olunmasını həyata keçirdiyi siyasətin prioritetinə çevirən İlham Əliyev qalib komandan kimi Ermənistanla sülh müqaviləsi təklif edib. Amma Hayastan rəhbərliyi sözdə Azərbaycanın ərazi bütövlüyünü, Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləməyə, bunu əməldə, kağız üzərində təbiiqindən boyun qaçırdı. Son günlərdə isə siyasi şantajla əlaqəli, müxtəlif manipulyasiyalarla sülh danışıqları prosesinə əngəl yaradır.

ABŞ daim ikili standartlar siyasəti yürüdü. Sözü və əməli heç vaxt üst-üstə düşməyib. Son günlərdə baş verən hadisələr bunu bir də təsdiqləyir. Məsələn, ABŞ Dövlət katibi Antoni Blinkenin İlham Əliyevlə apardığı telefon danışıqlarında fikirlərinə nəzər yetirək. Bütün danışıqlarda Blinken ABŞ-nin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzərində müzakirələrə davamlı dostoyini ifadə edib. Laçın dövlət sərhədindən buraxılış məntəqəsi və digər alternativ yollar vasitəsilə keçidin önəminə, danışıqlarda müsbət dinamikanın saxlanması əhəmiyyətinə toxunub. Lakin bu münasibətlər ardınca ABŞ əsasənə sadıq qalaraq ikili yonun oynayı. Belə ki, Dövlət Departamentinə yaxın "Vaşinqton post" və digər media orqanlarında yenidən Azərbaycanı qarşı böhtan kampaniyasına start verilib. Əslində, bu, ABŞ-nin regional maraqlarına uyğun deyil, çünki Azərbaycan regionun şəxsi lideridir və etibarlı tərəfdəşdir, bütün regional layihələrin təşəbbüskarı və əsas iştirakçısıdır. Rəsmi Bakımın apardığı müstəqil xarici siyasət regionda sabitlik və sülhün bərqərar olmasına yönəlib, bu isə məntiqlə ABŞ-nin də maraqlarına cavab verməlidir. Amma görünür, bu ölkənin bezi dairələri fərqli düşüncüdür.

Azərbaycanla təmaslar zamanı ABŞ rəsmiləri belə təşəvvür formalaşdırmağa çalışırlar ki, bu ölkədə anti-azərbaycançı mövqə ayrı-ayrı konqresmenlərin lobbiliyi fəaliyyəti ilə məhdudlaşır. Amma əslində, ABŞ Dövlət Departamentinin, bu ölkənin beynəlxalq təşkilatlarda nümayəndəliklərinin, departamentin qeyri-rəsmi "mətbuat orqanı" kimi tanınan nəşrlərinin məntəqəli olaraq Azərbaycanı qarşı qarəzli və riyakar mövqə nümayiş etdirirlər. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin hər il açıqladığı dünyada dini azadlıqların vəziyyətinə dair hesabatları buna misaldır. Bu hesabatlarda hər zaman Azərbaycanla bağlı illən-illə təkrarlanan həqiqətdən uzaq iddialar öz əksini tapır. Amma həmin sənədlərdə Ermənistanla da vaxtilə dövlət tərəfindən qeydiyyata alınmış 300-ə yaxın məscidin və azərbaycanlıların məxsus bütün digər dini və mədəni irsin dağıdılması faktları göstərilir. Bəs, bu faktlara niyə göz yumulur?

Əgər həqiqəti açıqlayırsansa, hər şeyi olduğu kimi təqdim etməlisən. Ermənistanla bağlı faktların açıqlanmaması açıq-aydın qərəzliliyin göstəricisidir. Digər bir misal isə ötən ilin sentyabrında ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan səfəri zamanı səsləndirdiyi absurd mesajları göstərə bilər. Həmin zaman

Qarabağdakı revanşist qüvvələr Azərbaycan Ordusunun mövqələrinə hücum etmiş və nəticədə baş verən toqquşmada hər iki tərəf itki vermişdi. Pelosi isə Ermənistanla vermiş olduğu absurd mesajlarla ABŞ-nin mövqeyini bir daha göstərdi.

### Şuşaya getməyən səfir, quldur Bako Saakyana verilən viza

Qarabağ münaqişəsi başa çatdıqdan sonra Azərbaycan bütün ölkələrə, diplomatik korpuslara müraciət edərək onları erməni barbarlığına şahidlik etmək üçün Qarabağ və Şərqi Zəngəzura dəvət etdi. Qısa zamanda dünya əsl erməni vəhşiliyini gördü və Azərbaycanın haqlı olduğunu sübuta yetirdi. Amma ölkəmizdəki diplomatik korpusların, səfirlərin Şuşaya səfəri təşkil edilərkən ABŞ-nin ölkəmizdəki fəvqəldüvlərin və səlahiyyətlili səfiri bundan imtina etdi. Hətta bu addımına şərh də verməkdən yayındı.

ABŞ-nin ölkəmizə qarşı daim ikili standartlarla yanaşmasını təsdiqləyən bir çox faktları göstərmək olar. Məsələn, 4-5 il əvvəl ABŞ-nin Gürcüstandakı səfiri səlahiyyətlərini icra edən Ross Uilson Abxaziyaya və Cənubi Osetiyaya ilə bağlı açıqlama verərək deyir ki, bu məsələdə ABŞ-nin mövqeyi qətiyyətdir. Rusiya öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmalı, Gürcüstan öz ərazisi üzərində nəzarəti tam bərpa etməlidir. Amma 2000-2003-cü illərdə ABŞ-nin Azərbaycandakı səfiri olmuş Ross Uilsondan heç vaxt Qarabağın erməni işğalına dair bir cür sözlə və prinsipial mövqə sərgilədiyini görmədik.

Abxaziya, Cənubi Osetiya, Krım separatçılarına qarşı sət qadağalar tətbiq edən Vaşinqton Qarabağdakı separatçı rejimə daim tamamilə qarşı yanaşdı. Məsələn, Qarabağ işğal altında olan zaman ABŞ-nin Ermənistandakı səfirliyi çox rahat şəkildə quldurları rəhbəri Bako Saakyana və digər quldurlara vəza verərək onların sərbəst şəkildə Birləşmiş Ştatlara gediş-gəlişinə imkan yaratdı. Bunun kimi onlarla faktları göstərmək yetərlidir ki, ABŞ-nin Ermənistanla Azərbaycana fərqli "münasibətini" təsdiqləmiş olsun.

Lakin bir fakt nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanla təhdid, təzyiqli dil ilə danışıma qeyri-mümkündür. Bu gün bölgədə dikteni qalib komandan kimi İlham Əliyev edir və Azərbaycanın gücü Prezidentlə xalqın birliyindən, xalqın iradəsindən - Prezidentin qətiyyətdən qaldanır. Prezident dəfələrlə bəyan edib ki, heç kim Azərbaycanla ultimatum dili ilə danışı bilməz.

### Ağ Evin "ədalət" oyunu

Ümumiyyətlə, son 10 illiklərdə Ağ Evin yürütdüyü siyasət notisində ABŞ dünyada azadlıq anlayışının jandarmı kimi qəbul olunur. Özüünü bəzən "ədalət carçısı" kimi təqdim etməyə çalışsın bu ölkədə demokratiya anlayışı onsuz da möhkəm zəminə əsaslanmırdı. Hətta bir çox müxəssislər hesab edirlər ki, ABŞ-nin müstəqillik tarixində "demokratiya" - xalqın hakimiyyəti deyir bir anlayış, ümumiyyətlə, mövcud olmayıb. Bu dövlət hər zaman müəyyən bir elitar qrupun - zənginlərin hakimiyyətində olub.

Bu gün ABŞ bütün dünyaya "demokratiya" yaymaq iddiasında olsa da, bu iddianın olduqca ziddiyyətli bir tarixə sahib olduğunu qeyd etmək yerinə düşər. Çünki ABŞ-nin İraq, Əfqanıstan, Suriya kimi ölkələrə "bəxş etdiyi" "demokratiya" uzun illər məhz dünyanın gözü qarşısında baş verib. Üstəlik, ABŞ hər zaman bu demokratiyanı güc hesabına yaymağı özünə rova bilib. Sadələdiyimiz bütün hallarda ABŞ-nin iddia etdiyi demokratiyadan əvvəl onun ordusu okeanın bu tayına gəlib.

ABŞ-nin yaymağa çalışdığı demokratiya hər dəfə bəşəriyyət üçün minlərlə insanın ölümü və xaosla nəticələnib. Ən sadə halda isə ABŞ demokratiya adı altında dünyada bir çox çevriliş həddinin arxasında dayanan əsas fiqur olub.

Ağ Ev özünü "demokratiyanın beşiyi" adlandırır və azadlıq, insan hüquqları kimi dəyərləri bütün dünyada yaymağı əsas vəzifələrindən biri kimi elan edir. Rəsmi Vaşinqtonun özünü necə adlandırmasından asılı olmayaraq, müasir realıq, ən əsası isə, "azadlıq ixracı" pərdəsi altında Şərqi-müsəlman dünyasına gətirdiyi savaş və iflas ABŞ-nin demokratiyanın təməl prinsiplərindən tam uzaqlaşdığını, həmçinin xalqların suverenlik və seçim hüququna qənim kəsildiyini göstərir. "Demokratikləşmə dalğası"nın əslində yeni ekspansiya hərəkatı və müasir müstəmləkəçilik siyasəti olduğunu bilmək üçün hansısa xüsusi araşdırmalara da lüzum yoxdur.

### "Demokratiya çətiri" altında 20-dən çox ölkəyə hərbi müdaxilə

Ekspertlər hesab edirlər ki, demokratiya və insan haqlarını effektiv manipulyasiya alətinə çevirmiş rəsmi Vaşinqton son 10 illiklərdə Latın Amerikasında, Afrikada və Yaxın Şərqdə müstəqil siyasət yürüdü və Vaşinqtonun vətəndaş qarşudarması və qanlı toqquşma arenasına çevirdi və bu siyasət hazırda da davam edir.

Bu gün Latın Amerikasını, Afrika dövlətlərində baş verən hadisələrə də bunu təsdiqləyən reallıqdır. Məhz bu cür arzuolunmaz hadisələr, iğtişalar, toqquşmalar dövlətlərin tonəzzülünü şərtləndirir. Həyata keçirilən hərbi təcavüzün, hakimiyyət qırılışlarının, vətəndaş qarşudarmalarının, iqtisadi və sosial fəlakətin nəticəsində vaxtilə sabit və normal inkişaf edən İraq, Suriya, Misir, Yəməni və digər dövlətlər yaşamaq üçün təhlükəli ərazilərə çevrildilər, bu ölkələrin yüz minlərlə sakini isə anarxiya, kaos və ölüm təhdidindən yaxa qurtarmaq üçün inkişaf etmiş Avropaya pənah aparmamağa başladılar. Ancaq burada da onlar sət miqrasiya siyasəti, güclü dini və milli ayrı-seçkilik təzahürləri ilə üzəldilər. Miqrasiya dalğası guya kütləvi qırğın silahının olduğu, amma heç nə tapılmadığı İraqa hərbi təcavüz kimi ağılsız ideyanın nəticəsi idi. Həm də bu, Liviyada, sonra isə Suriyada "qayda-qanun" yaratmaq kimi cəhdlərin reallaşdırılması nəticəsində baş verdi və bunun sayəsində həmin ölkələrin ərazisində terrorçu rejimlər yarandı. Bunlar, əlbəttə ki, ABŞ-nin "demokratikləşmə siyasətini" ağır noticələndirir.

Ümumilikdə son 30 il ərzində ABŞ başqa ölkələrin ərazisində 20-dən çox hərbi əməliyyatda iştirak edib, tez-tez öz müharibə prinsiplərini və çoxsaylı beynəlxalq müqavilələri pozub. ABŞ qüvvələri ən azı üç ölkədə dövlətçiliyi tamamilə məhv edib, bu dövlətin sayəsində on azı 10 ölkə suverenliyini itirib, bir milyondan çox mülki şəxs öldürülüb, on milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb. ABŞ-nin Əfqanıstandakı 20 illik hərbi məvcudluğu ölkəni fəlakətli vəziyyətə salıb, İraqi faktiki olaraq parçalayıb, Suriyanı təhrik etdiyi vətəndaş müharibəsi böyük dağıntılar və insan itkiləri ilə nəticələnib, Ukraynanı Rusiya ilə üz-üzə qoyub və nəticədə Avropanın mərkəzində dəhşətli müharibəyə yol açdı.

ABŞ xarici siyasətinin əsl məqsədi daxili kapitalist qruplarının, ilk növbədə hərbi sənaye korporasiyalarının maraqlarını təmin etməkdir və bu halda insan haqlarına riayət olunması onları çox az narahat edir. ABŞ-nin Əfqanıstandakı 20 illik hərbi məvcudluğu ölkəni fəlakətli vəziyyətə salması ilə nəticələndi. Öz siyasi sistemini Əfqanıstanla tətbiq etməyə çalışan rəsmi Vaşinqtonun bu cəhdü uğursuz oldu. Çünki ABŞ qoşunlarının 20 illik məvcudluğu heç bir nəticə vermədi və işğalından əvvəl ölkəyə nəzarət edən radikal qüvvələr yenidən hakimiyyətə qayıtdı.

BMT-nin məlumatına görə, hazırda dünyada on ciddi ərzaq böhranı məhz Əfqanıstanda müşahidə olunur, bu ölkədə 23 milyondan çox insanın yarmada ehtiyacı var. Əfqan əhalisinin 95 faizindən çoxunun kifayət qədər qidası yoxdur. Belə vəziyyət həm də Amerikanın bu ölkədəki varlığını noticəsindir. Keçmiş SSRİ-dən fərqli olaraq, ABŞ Mərkəzi Asiya ölkələrində mülki infrastrukturun inkişafı ilə heç vaxt məşğul olmayıb, yalnız hərbi və siyasi amillərə diqqət yetirib.



### Vaşinqtonun Yaxın Şərqi və Mərkəzi Asiyadakı "qanlı planları"

ABŞ-nin Yaxın Şərqi və Mərkəzi Asiyada törətdiyi cinayətlərə diqqət yetirsək, yetərinə dəhşətli faktlar göstərə bilərik. Məhz ABŞ hərbiçilərinin kimyəvi silahdan, xüsusən də ağ fosfordan və tükənmiş urandan istifadə etməsi nəticəsində İraq əhalisinə böyük genetik ziyan dəydi.

Çoxsaylı araşdırmalara görə, 2004-cü ildə ABŞ-nin bombaladığı İraqın Fəlluce şəhərində uşaq ölümü, xərcəng və leykemiyanın kəskin artması, 1945-ci ildə Xirosima və Naqasakiyə atılan atom bombalarından sağ çıxanların bildirdiyi göstəriciləri üstləyir. Ağ fosfordan əlavə, ABŞ İraqda zənginləşmiş urandan, hərbi mühəndislərin mərmirinin nüfuzunu əhəmiyyətli dərəcədə artırdığı (şüalanma təxmini 4,5 milyard il yarım ömrünə malik olduğuna iddia edilir) radioaktiv elementlərin geniş istifadə edib. ABŞ ordusunun məlumatına görə, İraqda mülki obyektlərə 29166 raket və bomba zərbəsi endirilib.

Son məlumatlara əsasən, təkcə 2023-cü ilin fevral ayında İraqda müxtəlif terror aktları nəticəsində ən azı 52 mülki şəxs güllələnib və ya öldürülüb. Əlbəttə ki, bütün bunlar müharibənin izləridir. Suriyada da xalq vətəndaş müharibəsinə təhrik edən ABŞ oldu. Bu müharibə ilə dövlətdə sabitlik pozuldu. Bir vaxtlar çiçəklənən Liviyada isə tamamilə xaos və qeyri-müstəqillik siyasi sistem məhv oldu. Əslində isə bu ölkə vahid dövlət olaraq çıxıb. Baş verən toqquşmalarda ümumilikdə 63 mindən çox dinc sakin həlak olub, yüzlərlə mülki infrastruktur obyektı dağıdılıb.

Yaxın Şərqi insan haqları qruplarının açıqladığı hesabatda görə, ABŞ-nin Liviyada rejim dəyişikliyi uğrunda apardığı səkkiz aylıq müharibədə hərbi cinayətlər törətdiyinə dair güclü dəlillər var. 2011-ci il avqustun 9-da ABŞ hərbi qüvvələri Liviyaya paytaxtı yaxınlığında yerləşən Majer kəndinə endirdiyi zərbələr nəticəsində 33-ü uşaq olmaqla azı 85 mülki şəxs həlak olub. ABŞ qüvvələri Majerə iki hücum dalğası həyata keçirib, ilk bombardman yerli vaxtla saat 23:00 radələrində insanların əksəriyyətinin evlərində olduğu vaxt baş verib. Əvvəlcə ABŞ hərbi komandanlığı qəsəbəyə zərbələri qəti şəkildə rədd edib və Liviyaya hakimiyyəti insidentin insanlığa qarşı cinayət kimi tanımasını tələb etdikdə, onların tələbinə məhəl qoyulmayıb.

Bu cinayətləri bir cümlədə Vaşinqtonun insan haqlarını sisteməti şəkildə pozması, müharibələrin başlaması, mülki əhalinin qırğınları, zorakı transformasiya, birtərəfli sanksiyalar, inkişaf, həyat və sağlamlıq hüququnun kobud şəkildə pozulması, "sivilizasiyaların toqquşması" vəziyyətinin yaradılması, həbsdən sui-istifadə, işğəncələr, o cümlədən dini azadlıq və insan ləyaqətinin pozulması kimi cinayətlər sinfinə kvalifikasiya edə bilərik. Gerçək səbəb budur - ABŞ hər hansı bir ölkəni tam nəzarət altına almaq, orada vətəndaş müharibəsi yaratmaq, hakimiyyəti özünə təsiri altına keçirmək üçün bu texnologiyalardan hər zaman istifadə edir.

### Son 8 il müddətində ABŞ-də 11 jurnalist qətlə yetirilib

ABŞ-də söz və mətbuat azadlığının boğulduğu da dənılmaz həqiqətdir. Beynəlxalq təşkilatların son 8 il müddətində

ABŞ-də söz və ifadə azadlığı, ümumilikdə insan haqları sahəsində durumun pislədiyini əks etdirən hesabatları bunu bir daha təsdiqləyir. Üzərində dayanılan 8 il iki fərqli prezidentin - Donald Tramp və Co Baydenin hakimiyyətlərini əhatə edir. Hakimiyyətlərin dəyişməsi neqativ tendensiyanı dayandırılmaması təmin etməyib. "Sərhədsiz reportyorlar"ın hazırladığı illik indeksə görə, ABŞ son 8 ildə insan haqları və media azadlığının durumuna görə 49/45-ci yerlərdə dayanır. 2015-ci ildə 49-cu yerdə göstərilib, 2023-cü ildə qədər cəmi 4 pillə irəliləyib.

Donald Tramp dövrü ilə Bayden hakimiyyəti dövründə ciddi fərq yoxdur: 46/45. Hesabatın şərh bölməsində deyilir: "Bayden hakimiyyəti dövründə ABŞ-də mətbuat azadlığının pozulması hallarında nisbi azalma olub. Lakin bir vaxtlar ifadə azadlığı modeli hesab edilən ABŞ-də media azadlığı qarşısında struktural maneələr qalmaqdadır".

Qeyd edək ki, ABŞ-nin yeri dünyada "demokratiya keşikçisi" kimi tanınan dövlətlər arasında on pis göstəricidir. Almaniyaya (21), Fransaya (24), Böyük Britaniyaya (26), Belçikaya və digərləri ABŞ-dən dəfələrlə öndədirlər.

Hesabatda qeyd edilir: "Birləşmiş Ştatlarda medianın hökumətin müdaxiləsi olmadan fəaliyyət göstərdiyi bərdə təsəvvür formalaşdırılıb. Amma ölkənin məşhur KİV-i bir ovuc varlı şəxslərə məxsusdur. Partiya mediasına artan maraqların obyektivliyini təhdid edir, mediaya ictimai inam aşağı düşüb".

Hesabatda o da qeyd edilib ki, son 8 il müddətində ABŞ-də 11 jurnalist qətlə yetirilib. Bəzi hesabatlarda ABŞ-də son 8 ildə qətlə yetirilmiş jurnalistlərin sayı 11 deyil, 14 nəfər göstərilir.

"ABŞ Mətbuat Azadlığı Böhranda" - adlı hesabatda qeyd edilir ki, bu ölkədə qisməddətli həbs edilən, təqib olunan, təhdid alan jurnalistlərin sayı kəskin şəkildə artıb. Qətlə yetirilmiş, həbsə atılmış, təqib və təhdidlərə məruz qalmış jurnalistlərin əksəriyyəti qaradərilidir ki, bu da ABŞ-də milli-irqi ayrı-seçkiliyin nümunəsi kimi təqdim edilir, ümumilikdə insan haqları pozuntusu kimi qeyd edilir.

ABŞ hakimiyyəti təkcə yerli jurnalistləri deyil, həm də ölkədə akkreditasiya olunmuş xarici jurnalistləri də daimi təhdid və təzyiqləndirən saxlayır. 2020-ci ildə ABŞ "xarici jurnalistlər üçün vizaların idarə edilməsi" qanununu gündəmə gətirib. Əvvəllər 5 il üçün verilən vizaların yenisi qanuna görə 240 gün müddətində endirilir. Bu, ABŞ-də akkreditasiya olunmuş üçün vizada müraciət edən xarici jurnalistləri daimi təhdid və təzyiqləndirən saxlayır. 2020-ci ildə 240 beynəlxalq təşkilat ABŞ administrasiyasına müraciət edərək bu qanunvericilik təşəbbüsünü geri götürməyə çağırıb. Lakin ABŞ administrasiyası bu çağırışlara heç bir reaksiya verməyib, onlara hörmətsiz davranıb. Bununla da növbəti bir neqativ siyasətini ortaya çıxarıb: ABŞ heç bir beynəlxalq təşkilatın (insan haqları və media təşkilatlarının) rəyinə diqqət yetirilmir, onlara hörmətə yanaşmır.

Bütün bu faktlar ABŞ-nin "daxili demokratiyası"nın aynasıdır. Ağ Evin başqalarına "bəxş etdiyi" "demokratiyanın" heç "de"si üzündə yoxdur.

Rəşad BAXSƏLİYEV, "Azərbaycan"



# BMT real faktlara əsaslanmalıdır

Bu təşkilat Ermənistanın uydurma iddialarına inanmamalıdır

BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil ekspertləri guya Azərbaycan tərəfindən "Laçın dəhlizi"nin blokada saxlandığı və "Dağlıq Qarabağ" bölgəsində "gərgin humanitar vəziyyət" yarandığı iddiası ilə çıxış ediblər. Otuz il ərzində Azərbaycan ərazilərinin işğalına göz yuman bu təşkilatın nümayəndələrinin belə qərəzli fikir səsləndirməsi BMT orqanlarının siyasi manipulyasiya ələtinə çevrilməsindən xəbərdar verir.



Azərbaycan məhz öz sərhədləri nəzərə və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə, özünün suveren ərazilərində Laçın sərhəd-buraxılış məntəqəsi təsis edib, ermənilərə isə humanitar yüklərin daşınması üçün daha əlverişli Ağdam-Xankəndi yolundan istifadə etmələri təklifini irəli sürüb. Yəni həmin ərazidə heç bir blokadan və humanitar böhrandan söhbət gedə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında Ermənistanın bu sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd edilib. Bu, Ermənistan iddialarının əsassız olduğunu bir daha sübut edib.

## "Gərgin humanitar vəziyyət" in hökm sürməsi məruzəçilərin fantaziyasıdır

Milli Məclisin deputatı Arzu Nəziyev deyir ki, BMT-nin bəzi məruzəçilərinin ölkəmizə qarşı qərəzli mövqə tutması təəssüfedicidir. "Bu təşkilat Azərbaycanın ərazi bütövlüyünü öz sərhədləri çərçivəsində tanıdığı halda müxtəlif terminlərlə

məruzəçiləri qərəzli mövqə tutaraq obyektivlikdən kənar, BMT-nin heç bir hüquq müstəvisinə yaraşmayan, beynəlxalq münasibətlər sistemində ləğv edilən iddialar səsləndiriblər. "Adlarını irəli sürmələri və bu gün artıq mövcud olmayan "Dağlıq Qarabağ", eləcə də "humanitar böhran" ifadələrindən istifadə etmələri təəssüf doğurur. XİN-nin bəyanatında qeyd olunduğu kimi, bu, BMT orqanlarının manipulyasiya ələtinə çevrilməsinin bariz nümunəsidir. Nəzərə almaq lazımdır ki, bu beynəlxalq təşkilat 30 il ərzində Azərbaycan ərazilərini işğalına, 1 milyona yaxın qaçqın və məcburi köçkünün, eləcə də Qərbi Azərbaycandan qovulmuş təxminən yarım milyon insanın hüquqlarının pozulmasına etiraz olaraq bu günə qədər bir kəlmə də işlətməyib, ya tamamilə susunub, ya da qərəz nümayiş etdirib".

Deputat deyir ki, Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qırımtı Xaç Komitəsinin və Rusiya sülhməramlı kontingentinin Laçın sərhəd-buraxılış məntəqəsindən keçidi təmin olunur: "Yəni "blokada", "humanitar böhran" kimi ifadələrdən istifadə etmək düzgün deyil. Bu, Ermənistan tərəfinin ərazilərində qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə həyata keçirdiyi manipulyasiyanın nümunəsidir".

## Beynəlxalq təşkilatlar ermənipərəst mövqə sərgiləyirlər

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Rəhil Həsənov deyir ki, BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi

məruzəçiləri qərəzli mövqə tutaraq obyektivlikdən kənar, BMT-nin heç bir hüquq müstəvisinə yaraşmayan, beynəlxalq münasibətlər sistemində ləğv edilən iddialar səsləndiriblər. "Adlarını irəli sürmələri və bu gün artıq mövcud olmayan "Dağlıq Qarabağ", eləcə də "humanitar böhran" ifadələrindən istifadə etmələri təəssüf doğurur. XİN-nin bəyanatında qeyd olunduğu kimi, bu, BMT orqanlarının manipulyasiya ələtinə çevrilməsinin bariz nümunəsidir. Nəzərə almaq lazımdır ki, bu beynəlxalq təşkilat 30 il ərzində Azərbaycan ərazilərini işğalına, 1 milyona yaxın qaçqın və məcburi köçkünün, eləcə də Qərbi Azərbaycandan qovulmuş təxminən yarım milyon insanın hüquqlarının pozulmasına etiraz olaraq bu günə qədər bir kəlmə də işlətməyib, ya tamamilə susunub, ya da qərəz nümayiş etdirib".

Ramil Həsənov vurğulayıb ki, BMT-nin bəzi ekspertləri ermənipərəst mövqə tutub. Məcburi köçkünlərin öz evlərinə qayıtmalarına mane olan cəhdlərə göz yuman BMT-nin xüsusi məruzəçiləri Ermənistan manipulyasiyalarına alda-

nıb, yenidən qərəzli bəyanatlar verirlər: "Bu, Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanması ilə bağlı iki dövlətin müvafiq qurumları arasında vasitəçiliklə həyata keçirilən danışıqlara kölgə salır. Həmçinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlikdir. Onların əsassız iddiaları eyni zamanda daxili işlərimizə qarışmaq mənasını verir, ikili standartların tətbiq olunmasının bariz nümunəsidir".

Bu səbəbdən də icma bəyanat yayaraq bir daha bütün global təşkilatları obyektiv olmağa, Laçın koridoru ilə bağlı ölkəmizin beynəlxalq münasibətlər sistemi çərçivəsində özünə aid olan hüquqlarının təsbitinə hörmətə yanaşmağa çağırıb.

"Laçın dəhlizi Azərbaycanın suveren ərazisində yerləşir, orada yaradılmış sərhəd-buraxılış məntəqəsi də yalnız və yalnız ölkəmizin daxili işidir. Ona görə də beynəlxalq təşkilatların "Dağlıq Qarabağ" ifadəsindən imtina etmələrinin, Azərbaycanın hüquqlarına hörmətə yanaşmalarının, eyni zamanda Qarabağda yaşayan erməni əhəlinin cəmiyyətimizə reintegrasiyasına kömək göstərmələrinin vacib olduğunu vurğulayırdıq. Bir sözlə, Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması prosesində həyata keçirilən hər bir şey ölkəmizin milli maraqlarını, hüquq və haqlarını tam şəkildə təmin etməlidir. Beynəlxalq təşkilatlar da Ermənistanın bu manipulyativ addımlarının təsirinə düşmədən, açıq-aydın şəkildə tərəfsizlik nümayiş etdirməlidirlər", - deyir R.Həsənov qeyd edib.

Nəzirin QARDAŞXANOVA, "Azərbaycan"

# Ərazilərimizi vasitəçisiz azad etdiyimiz kimi, sülhü də elə bərpa edəcəyik

Ermənilər hələ Qarabağda separatçı hərəkatına start verməzdən əvvəl SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçovun və xanımı Raisa Maksimovnanın Fransaya və Amerikağa səfərləri zamanı erməni lobbisinin nümayəndələri ilə görüşləri haqqında məlumatlar yayılırdı.

Qeyri-rəsmi məlumatlarda isə Qarabağın ermənilərə bağışlanması üçün Qorbaçovun və Raisanın erməni lobbisindən qiymətli hədiyyələr aldığı zamanlar gündəmi zəbt etmişdi. Gözün bu söhbətdən sonra xalqımızın böyük oğlu, SSRİ rəhbərliyində yüksək vəzifə tutan Heydər Əliyevə hücumların təşkil edilməsi və Ulu Öndərin vəzifədən istefa verməsi deyilənələri bir daha təsdiqlədi.

Ermənistanda 200 mindən çox azərbaycanlının dədə-baba torpaqlarından didərgin salınması ilə başlayan anti-Azərbaycan hərəkatı qısa müddətdə Qarabağa keçdi. Torpaqlarımız işğal olundu, yurd yerlərimiz dağıdıldı, vuran edildi. Kəndlilərimiz yandırıldı, şəhərlərimiz qarabazarıya çevrildi. Ermənilər İrəvanda və Qarabağda azərbaycanlılara məxsus tarixi abidələri dağıdıb yerləyəkən edərək bu torpaqlardan soydaşlarımızı izni belə silməyə çalışdılar.

Separatçı hərəkatı başlanan gündən adı Hayastanla qoşa çəkilən və hətta bu hərəkata rovacı verən, eyni zamanda torpaqlarımız işğal edilməyə başlanan ilk gündən özünü danışıqlar prosesinə bərkidib vəzifə tutan Heydər Əliyevə erməni lobbisi qarşısında öhdəlik götürüb, aldığından haqqını verməyə çalışır. Özünün "ciddi" fiqur olduğunu göstərmək üçün az qala dəridən-qabıqdan çıxır. Amma, deyəsən, bıçaq daşa dırənib. Qarşısında dünyada sözünün kəsəri, qətiyyəti, prinsipliliyi ilə fərqli, siyasətdə öz yolu, dəstəyi olan İlham Əliyevi gördü. Əlindən bir şey gəlmədiyini görüb daha da aqressivləşdi. "Hirsli başda ağıl olmaz" deyiblər. İndi Makron hirsli davranıb özünü daha da gülcə vətəndaşlarımızın qarşısında çıxış edərək məntiqdən kənar ifadələr işlətməsinin səbəbi də elə budur. "Mən İlham Əliyevə Paşinyandan çox təzyiqləndim", - deyir.

Əslində, bu sərəmsəlməni çətinlik içində gülcə bir duruma mizi raket atəşinə tutdular, dinc əhalini öldürdülər. Dünya bunu görüb, dünya bu faktları bilir...

Ermənilər sadəcə olaraq oyunun formasını dəyişiblər. Guya bütün bunları özünü müstəqil adlandıran qurumun başçısı öz təşəbbüsü ilə edir. Hətta etdikləri inandırıcı alınsın deyər, Nikol Paşinyana haqq qazandırmaq üçün özünü "tam müstəqil" aparıb müraciətində Ermənistanla xəbərdarlıq etməyi də yaddan çıxarmayıb. Müraciətində Ermənistanla xəbərdarlıq edərək, sizə elə də ehtiyacımız yoxdur deyir. "Artsaxdan danışıqda ağıllı olun" mesajını verir. Bu o deməkdir ki, Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarının Xankəndi separatçıları üçün bir o qədər əhəmiyyəti yoxdur.

Bu, ssenarisi Fransada, Ermənistanda, daha hərəlarda hazırlanan bir oyundur!

Son günlər ermənilərin daha bir oyununu da müşahidə etməkdəyik. Bir neçə gün öncə separatçıların "parlament sədri" istefaya gedəndən sonra onun yerinə "Daşnaksüt-yun" partiyasının üzvü David İxan-yanın gətirilib. Ermənistanda baş nazirə müxalifətə olan partiyanın nümayəndəsinin Xankəndidə hakimiyyətin başına çıxardılması "Artsax"ın müstəqilliyini nümayiş etdir-

başladı, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın əmri ilə əks-hücum keçdi, erməni silahlı qüvvələri torpaqlarımızdan qaçmağa başladı, Fransanın Prezidenti Emmanuel Makron da əlaqəyə düşdü. BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransanın Azərbaycanla qarşı aparmadığı iş qalmadı. Təəssübkeşlik, nəfsinin əsiri olmaq bu ölkənin rəhbərinə o qədər güc gəldi ki, bir zamanlar Fransanın iştirakı ilə qəbul edilmiş BMT-nin 4 qətnaməsini belə heç saydı. Beynəlxalq hüquqa gözəlti, dilucu da olsa əhəmiyyət belə vermədi, özünü Ermənistanın vəkili kimi apardı. Makron müxtəlif yerlərdə çıxışı zamanı hətta Qarabağı Ermənistan ərazisi kimi göstərməkdən belə çəkinmədi. Fransa Senati və Fransa Milli Assambleyası ölkəmizin əleyhinə bir addım atmaq istəhsalına" başladı...

Hətta iş o yerə çatdı ki, Fransa Prezidenti E.Makron Al-ni prezidentini Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü zamanı özünü danışıqlar prosesinə bərkidib etməyə çalışdı. Ona görə ki, bacısının tələbi başına danışıqlarda "yumşaq" olmağa məcbur etdiyi üçün. Hətta bunlar deməyə əsas verir ki, Fransa Prezidenti hakimiyyətə gəlməsinə müstəsna xidməti olmuş erməni lobbisi qarşısında öhdəlik götürüb, aldığından haqqını verməyə çalışır. Özünün "ciddi" fiqur olduğunu göstərmək üçün az qala dəridən-qabıqdan çıxır. Amma, deyəsən, bıçaq daşa dırənib. Qarşısında dünyada sözünün kəsəri, qətiyyəti, prinsipliliyi ilə fərqli, siyasətdə öz yolu, dəstəyi olan İlham Əliyevi gördü. Əlindən bir şey gəlmədiyini görüb daha da aqressivləşdi. "Hirsli başda ağıl olmaz" deyiblər. İndi Makron hirsli davranıb özünü daha da gülcə vətəndaşlarımızın qarşısında çıxış edərək məntiqdən kənar ifadələr işlətməsinin səbəbi də elə budur. "Mən İlham Əliyevə Paşinyandan çox təzyiqləndim", - deyir.

Əslində, bu sərəmsəlməni çətinlik içində gülcə bir duruma

Azərbaycan öz prinsiplərinə sadıq, beynəlxalq hüquqa özünə gətirdiyi öhdəliklərə əməl edən hüquqi dövlətdir. İşğaldan azad etdiyimiz Qarabağ da beynəlxalq hüquqla tanınan əbədi torpaqlarımızdır. 30 il düşmənlə işğalında qalan torpaqlarımızı vasitəçisiz azad etdiyimiz kimi, yurdumuzda sülh yaradacağımda da heç kimin şübhəsi olmasın.

Elsən QƏNİYEV, "Azərbaycan"

## Qərbi Azərbaycan İcması Ermənistanda "Səlibçilər" adlı qrupun aksiyasını pisləyib

Qərbi Azərbaycan İcması son günlər Ermənistanda özünə "Səlibçilər" adı vermiş bir qrup caninin İrəvanın mərkəzində "Laçın yolunu güc yolu ilə açmaq üçün silah verin" tələbi ilə aksiya keçirməsinə, daha sonra həmin şəxslərin Azərbaycanın məcburi köçkünlərinin yenidən qayıtmağa başladığı Laçın rayonu istiqamətində sərhədə məqsədli təxribat törətmək barədə açıqlamalarını pisləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib. "Qərbi Azərbaycan İcması hesab edir ki, keçən il revanşist Ermənistan müxalifətinin minlərlə insanın iştirakı ilə "Türksüz Ermənistan" şüarı ilə İrəvanda keçirdiyi irqi aksiyalara beynəlxalq ictimaiyyət tərəfindən lazımi reaksiya verilsəydi, bu gün Ermənistanda belə də belə əməllər təkrarlanmazdı. Qərbi Azərbaycan İcması Ermənistan cəmiyyətində revanşistlərin keçmiş

münaqişəyə dini rəng verməsini yolverilməz hesab edir və beynəlxalq ictimaiyyəti, o cümlədən BMT-ni, onun xüsusi məruzəçilərini, Avropa İttifaqını, onun Ermənistandakı missiyasını, Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətinə tez-tez səfər edən ölkə səfirlərini, Avropa Şurasını, beynəlxalq qeyri-hökumət təşkilatlarını bu kimi təxribatçı, ksenofob, Azərbaycanofob əməlləri pisləməyə çağırır", - deyər icmanın bəyanatında vurğulanıb.

## Qərbi Azərbaycan İcması Fransanın şəhərlərini və regionlarını ikili standartlar siyasətindən çəkinməyə çağırıb

Qərbi Azərbaycan İcması Fransanın bir sıra şəhər və regionlarından toplanmış "yardım"dan ibarət yük məşininin Ermənistanın Azərbaycanla razılaşdırılma "humanitar yük" adı altında Qarabağa göndərilmək istədiyini avtomobil karvanına qoşulmasını pisləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, islamofobiyanın və Azərbaycanofobiyanın tüğyan etdiyi və son vaxtlar Afrika qitəsində bir-birinin ardınca sarsıdıcı məğlubiyyətlərə uğrayan Fransa Cənubi Qafqaz regionunda gərginliyi artırıb, onu geosiyasi rəqəbat məkanına çevirmək istəyir.

Qərbi Azərbaycan İcması Fransanın şəhərlərini və regionlarını bu kimi ucuz və gülcə əməllərdən, beynəlxalq hüquqa hərəqət olan ikili standartlar siyasətindən çəkinməyə çağırıb.

# Torpaqlarımızda yaşamaq istəyənlər qanunlarımıza hörmət etməlidirlər

Haylar məğlubiyyətlərini həzm edə bilmirlər. Ölkəmizə qarşı informasiya cəbhəsi açıb total hücum keçiblər. Elə zənn edirlər ki, döyüş meydanında məğlubiyyətin ağrı-acısını dünyanı yalanları ilə çəşdirib üstümüzə qaldırmaqla ala biləcəklər. Sülh danışıqlarını müxtəlif bəhanələrlə uzadıb vaxt qazanmağa çalışan Haystan hər gün bir hiyləyə əl atır. Qarabağdakı qanunsuz silahlı birləşmələrinin çıxarmaq əvəzinə oradakı tör-töküntülərini silahlandırmaqla məşğul olurlar.

30 il torpaqlarımızı işğal altında saxlayan, azərbaycanlılara aid bütün yaşayış məntəqələrini qarabazara çevirən, Qarabağda qanlı fəlakətlər törədən insanlar bu gün "humanitar böhran"dan, "humanitar fəlakət"dən danışirlər. Yalandır! Qarabağda yaşayan ermənilərin hər şeyi var. Orada hər hansı orzaq qıtlığından, dərman çatışmazlığından söhbət gedə bilməz. Sadəcə olaraq haylar köhnə vətəndaşlarımızın işə salıb özlərini "yazıq" göstərmək metodlarından yenidən istifadə edirlər. Qarabağda "humanitar böhran", "aclıq", "fəlakət" görüntüsü yaradıb dünyanı üstümüzə qaldıra biləcəklərini düşünürlər. Yəqin ki, tezliklə "ac", "xəstə" erməni uşaqlarını da kamera qarşısına çıxarıb "çörək" istəyəcəklər... Qocalarını yatağa uzadıb dünyanın gözü qarşısında zarıcaqlar. Uydurduqları yalanların inandırıcı olması üçün də 44 günlük müharibə zamanı Gürcüstandan keçməklə Ermənistanla silah daşıyan "Spayka" şirkətinin avtomobillərini sərhədlərimizə cəmləşdiriblər.

Azərbaycan haylara yük daşımaqları üçün Ağdam-Xankəndi yolunu təklif edib. Amma onlar ölkəmizin bu xoş məramından yararlanmaq əvəzinə təklif olunan yolu bağlayıb israrla Laçın yolundan istifadə etməyə istidklərini bildiriblər. Arzulamaq yaxşı şeydir. Amma insan hər arzuladığını həyata keçirə bilmədiyini erməni əsilli vətəndaşlarımız da anlasalar, pis olmaz. İkincisi də yardıma ehtiyacları olsa, yolu bağlamazlar!

Dünən İrəvanda bir qrup "səlibçilər" etiraz aksiyası keçirib. "Səlibçilər" belə bir bəyanat veriblər ki, Laçın yoluna doğru gedirik, qoy türklər bilsinlər ki, erməni xalqı oyanıb. Bu "oyanmış" xalqın məqsədi Laçın nəzarət-buraxılış məntəqəsini zorla açmaq olub...

Dünən "səlibçilər" Laçın yoluna yürüş etmək həvəsinə düşəndə, qondarma rejimin lideri Araik Arutunyan da BMT başda olmaqla dünyanın aparıcı siyasi qurumlarına, ABŞ, Fransa, Rusiya dövlət başçılarına müraciət edib.

## Bunu istəməyən ermənilərə yol açıqdır



Arutunyanın heç utanmadan 30 il 4 qətnaməsini yerinə yetirmədiyini BMT-dən bu gün müşahidəçi missiyası tələb etməsi gülcə göründüyü qədər də erməni həyasızlığının nümunəsidir. Görəsən bu terrorçubəzi müraciət etməzdən əvvəl bir düşüncəni, eger niyyətləri baş tutarsa, BMT Qarabağa müşahidəçi missiyası göndərsə, gölən "qonaqlar" ermənilərin işğal etdikləri ərazilərdə daş üstə daş qoymadıklarını, xaraba qalmış yurdlarımızı, dağılmış

şəhərləri, kəndləri, məhv etdikləri tarixi abidələri də görürlər.

Bütün dünya bilir ki, Qarabağ ermənilər tərəfindən soyqırımı törədilib. Xocalıda Araikin də iştirak etdiyi soyqırımın dünyanın 13 ölkəsi tanıyıb. Qarabağda azərbaycanlılara qarşı qətlə başçılıq edənlərdən biri, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan AŞ PA-da bunu öz dili ilə təsdiqləyib. Hesab edirik ki, bütün bunları Araikə xatırlatmağa ehtiyac yoxdur. Bu gün əli Avropa-

nin öyündə qalan, "insan hüququndan" dəm vuran Araik insanlığa qarşı cinayət törətmiş bir qatildir.

Azərbaycan öz torpaqlarını işğaldan azad edərək bütün dünyaya yeni müharibə mədəniyyəti göstərdi. 44 günlük Vətən müharibəsi zamanı bir erməni uşağının burnu belə qanamadı. Bir uşaq başcasına, məktəbə, təsadüf də olsa belə, bir nəmri düşmədi. Amma özlərini "yazıq" göstərməyə çalışan ermənilər cəhəddən uzaq olan şəhərləri-

məzə üçün düşünülmüş oyunun tərkib hissəsidir. Oyunu quranların da, onu həyata keçirməyə çalışanların da məqsədi "humanitar fəlakət" sosisi yaradıb Azərbaycanı beynəlxalq təzyiqlərin hədəfinə çevirməkdir. Hədəf hələlik Laçın yolunun tamamilə açılmasına, bütövlükdə isə ümumiyyətlə, nəzarət məntəqəsinin ləğvinə nail olmaqdır.

Bunu isə yalnız yuxularında görərlər. Amma "səlibçilərin" iddia etdikləri kimi, erməni xalqı oyaqdır. Bu mənfurların oyaq olduğunu, Azərbaycanın qətiyyətinə, iradəsinə, öz prinsiplərinə sadıqlığına görə ermənilərin yuxularının arşə çəkilməsinə şübhə etmirik. Odur ki, "oyaq" ermənilərə xatırlatmaq istəyirik, bilsinlər ki, hər bir müstəqil dövlətin sərhədi olur və sərhədlər ölkə və beynəlxalq hüquqa uyğun olaraq qonur. Qarabağın azadlığı uğrunda minlərlə şəhid verib torpaqlarımızı düşməndən azad etməmiş ki, burada kimlərsə erkəyünlüyünə dözək, kimlərsə nazı ilə oynayaq. Torpaqlarımızda yaşamaq istəyənlər qanunlarımıza hörmət edib, qanunlarımızla yaşamağı öyrənməlidirlər. Bunu bacarmayanlara yol açıqdır.

E.QƏNİYEV, "Azərbaycan"



Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 269

QƏRAR

Bakı şəhəri, 5 avqust 2023-cü il

"İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı"nın təsdiq edilməsi haqqında

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiqi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanuna təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiqi edilməsi barədə" 2000-ci il 30 avqust tarixli 393 nömrəli və "Fiziki şəxs olan is-

tehləklilər tərəfindən Azərbaycan Respublikasının ərazisində parakəndə ticarət, ictimai işə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası"nın təsdiq edilməsi haqqında" 2020-ci il 21 mart tarixli 969 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1946 nömrəli Fərmanının 2.2.4-cü yarımbəndinin və "Gömrük tarifi

haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 755-VIQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 yanvar tarixli 1999 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar alır:

1. "İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklatura-

ları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı" təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2023-cü il 1 yanvar tarixindən tətbiq edilir və 2033-cü il 1 yanvar tarixinədək qüvvədədir.

Əli ƏSƏDOV, Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmişdir

İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların Siyahısı

I. İqtisadi fəaliyyət sahələri üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən məhsulların siyahısı

Table with 3 columns: Sıra №-si, İqtisadi fəaliyyətin növünün və məhsul növünün təsnifatının kodu, İqtisadi fəaliyyətin növünün təsnifatı üzrə adlar. It lists various goods like foodstuffs, medicines, and machinery.

Qeydlər:

- 1. İqtisadi Fəaliyyət Növləri "İqtisadi Fəaliyyət Növləri Təsnifatı"na (AZT029-2008) uyğun olaraq verilmişdir.
2. Məhsul növləri "Məhsul Növləri Təsnifatı"na (AZT 053-2018) uyğun olaraq verilmişdir.

2. Mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların siyahısı

Table with 3 columns: Sıra №-si, XİF MN üzrə kod, Mal mövqələrinin adları. It lists technical equipment, machinery, and industrial tools.

Table with 3 columns: Sıra №-si, XİF MN üzrə kod, Mal mövqələrinin adları. It lists various types of metal parts, machinery, and technical equipment.

Table with 3 columns: Sıra №-si, XİF MN üzrə kod, Mal mövqələrinin adları. It lists laser equipment, optical instruments, and various types of machinery.





Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmişdir

## İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların Siyahısı

Əvvəli 5-ci sahə.

97.	8514	Sənaye və ya laboratoriya elektrik sobaları və kameraları (induksiya hadisəsi və ya dielektrik itkiləri əsasında işləyən daxil olmaqla); induksiya hadisəsi və ya dielektrik itkisi üsulu ilə materialların termik emalı üçün sənaye və ya laboratoriya avadanlığı
98.	8515	Kosmo əməliyyatını yerinə yetirməyə qadir olan və ya olmayan, elektrik (o cümlədən qazın elektriklə qızdırılması daxil olmaqla), lazer və ya digər işıq və ya foton, ultrasəs, elektron-şüa, maqnit-impulsiv və ya plazma-qövşə aşığı temperaturu lehimləmə, yüksək temperaturu lehimləmə və ya qaynaq maşınları və aparatları; metalların və ya metal-keramikanın səthinin istəki tozlandırılması üçün elektrik maşınları və aparatları
99.	8516	Elektriklə işləyən axar tipli və ya tutumlu su qızdırıcıları, batırıla elektrik qızdırıcıları; hər hansı bir məkanın və torpağın isidilməsi üçün elektrik avadanlığı, saçlara qulluq üçün elektrik termik aparatlar (məsələn, saç quruducuları, biqədi, isti burma üçün maşınlar) və ol quruducuları; elektrik ütülər; digər moişot elektrik qızdırıcı cihazlar; 8545 mal mövqeyində göstərilənlərdən başqa, elektrik müqavimət qızdırıcıları
100.	8517	Mobil və ya digər naqilsiz rabitə şəbəkələri üçün smartfonlar və digər telefon aparatları da daxil olmaqla telefon aparatları; 8443, 8525, 8527 və ya 8528 mal mövqeyinin ötürücü və ya qəbul edici aparatlarından başqa, naqilsiz və ya naqilli rabitə şəbəkəsində kommunikasiya üçün aparatura daxil olmaqla (məsələn, lokal və ya global rabitə şəbəkəsində), səs, təsvirin və ya başqa məlumatların ötürülməsi və ya qəbul edilməsi üçün digər aparatura
101.	8523	37-ci qrupun məlumatlarından başqa, disklorin hazırlanması üçün matrisə və master-disklor daxil olmaqla yazılımlı və ya yazılmamış, səsiz və ya başqa hadisələr üçün disklor, lentlər, enerji asılılığı olmayan məlumatların saxlanması üçün sort cisimli qurğular, "intellektual kartlar" və digər səsiz və ya digər hadisələr üçün daşıyıcılar
102.	8526	Radiolokasiya, radionaviqasiya aparatları və uzaqdan idarəetmə üçün radioaparatura
103.	8527	Bir korpusda səsiz və ya səsəndirici aparatura ilə və ya saatla birləşdirilmiş və ya birləşdirilməmiş radioyayım üçün qəbul edici aparatura
104.	8528	Tərkibində televiziya üçün qəbul edici aparatura olmayan monitorlar və proyektorlar; tərkibində geniş yayımlı radioqəbul edici və ya səs və ya təsviri yazan və ya çalınan aparatura olan və ya olmayan televiziya rabitəsi üçün qəbul edici aparatura
105.	8529	Yalnız və ya əsasən 8524-8528 mal mövqeyinin aparatları üçün nəzərdə tutulmuş hissələr
106.	8531	8512 və ya 8530 mal mövqeyinin avadanlığından başqa, səs və ya vizual signalizasiya elektrik avadanlığı (məsələn, zənglər, sirenalar, indikator panelləri, mühafizənin təmin edilməsi üçün və ya yanğın təhlükəsizliyi üçün signalizasiya qurğuları)
107.	8532	Sabit, dəyişən və tənzimlənən (əvvəlcədən tənzimlənmiş) elektrik kondensatorlar
108.	8533	Qızdırıcı elementlərdən başqa, elektrik rezistorlar (reostatlar və potensiometrler daxil olmaqla)
109.	8534	Çap sxemləri
110.	8535	1000 V-dan çox gərginlik üçün elektrik dövrələrinin kommutasiyası və ya qorunması üçün və ya elektrik dövrələrinə qoşulmaq və ya elektrik dövrələr üçün elektrik aparatura (məsələn, qoşucu açarlar, dəyişdirici açarlar, kəsicilər, oriyon qoruyucular, ildırım ötürücüləri, gərginlik məhdudlaşdırıcıları, gərginlik sıçrayışlarının söndürüclüləri, cərəyan qəbul ediciləri, cərəyan göstəriciləri və digər birləşdiricilər, birləşdirici qutular)
111.	8536	1000 V-dan çox olmayan gərginlik üçün elektrik dövrələrinin kommutasiyası və ya qorunması üçün və ya elektrik dövrələrinə qoşulmaq və ya elektrik dövrələr üçün elektrik aparatura (məsələn, qoşucu açarlar, dəyişdirici açarlar, kəsicilər, rele, oriyon qoruyucular, gərginlik sıçrayışlarının söndürüclüləri, şpeşel vilkaları və rozetkaları, elektrik lampaların üçün patronlar və digər birləşdiricilər, birləşdirici qutular); optik liflər, optik-lifli qutular və ya kəbellər üçün birləşdiricilər
112.	8537	Elektrik cərəyanının idarəetməsi və ya bölüşdürülməsi üçün 8535 və ya 8536 mal mövqeyinin iki və ya daha çox qurğusu ilə təchiz olunmuş, o cümlədən 90-cı qrupun cihazlarını və qurğularını və rəqəmsal idarəetmə aparatlarını daxil edən, tərkibində 8517 mal mövqeyinin kommutasiya qurğuları olmayan pullar, panellər, konsollar, masalar, bölüşdürücü şitlər və elektrik aparatları üçün digər təməllər
113.	8538	Yalnız və ya əsasən 8535, 8536 və ya 8537 mal mövqeyinin aparatları üçün nəzərdə tutulmuş hissələr
114.	8541	Yarımqəbirici cihazlar (diodlar, tranzistorlar və yarımqəbirici əsaslı çeviricilər); fotoqalvanik elementlər daxil olmaqla modulalara yığılmış və ya yığılmamış, panellərə quraşdırılmış və ya quraşdırılmamış fotohəssas yarımqəbirici cihazlar; digər işıq saçan diodlara (LED) yığılmış və ya yığılmamış, işıq saçan diodlar (LED); yığılmış pyeozlektrik kristallar
115.	8542	Elektron inteqral sxemlər
116.	8543	Bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil edilməyən, fərdi funksiyaları olan elektrik maşınları və aparatura
117.	8548	Bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil edilməyən, elektrik avadanlıqlarının və ya aparaturalarının hissələri
118.	8606	Özügetməyən demiryol və ya tramvay üzvi vaqonları
119.	8701	Traktorlar (8709 mal mövqeyinin traktorlarından başqa)
120.	8703	Yük-səmişin avtomobil-furqonları və yarıq avtomobilləri daxil olmaqla əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərriqli nəqliyyat vasitələri (8702 mal mövqeyinin mühərriqli nəqliyyat vasitələrindən başqa)
121.	8704	Yük daşımaq üçün mühərriqli nəqliyyat vasitələri
122.	8705	Səmişinlərin və ya yükliyin daşınması üçün istifadə olunanlardan başqa, xüsusi təyinatlı mühərriqli nəqliyyat vasitələri (məsələn, qəza-yük avtomobilləri, avtokranlar, yanğınsöndürən nəqliyyat vasitələri, avtoqənaqəndiricilər, yolları təmizləməsi üçün avtomobillər, çiləyici-yuyucu maşınlar, avtomatlaşdırıcılar, rentgen qurğuları avtomobillər)
123.	8706	8701-8705 mal mövqeyinin mühərriqli nəqliyyat vasitələri üçün mühərrik quraşdırılmış şassiələr
124.	8708	8701-8705 mal mövqeyinin mühərriqli nəqliyyat vasitələri üçün hissələr və loqazimatlar
125.	8709	Qaldırıcı və ya yükəmə qurğular ilə təchiz olunmuş, zavodlarda, anbarlarda, limanlarda və ya aeroportlarda yükli qısa məsafələrə daşımaq üçün sənaye təyinatlı özgedən nəqliyyat vasitələri; demiryol platformalarında istifadə olunan traktorlar; yuxarıda göstərilmiş nəqliyyat vasitələrindən hissələr
126.	8711	Qoşulma arabası və ya onuz motosiklləri (mopedlər daxil olmaqla) və yarıdıcı mühərriqli velosipedlər; qoşulma arabaları
127.	8716	Qoşular və yarımqoşular; digər özügetməyən nəqliyyat vasitələri; onların hissələri
128.	8801	Aerostatlar və dirijablər, planerlər, deltaplanlar və digər mühərriksiz uçuş aparatları
129.	8804	Paraşütör (idarə olunan paraşütör və paraşütör daxil olmaqla) və rotoşütör; onların hissələri və loqazimatları
130.	8907	Digər üzən konstruksiyalar (məsələn, sallar, üzən çənlər, kessonlar, dəbarkaderlər, buylar və bənkərlər)
131.	8908	Sökülmə üçün nəzərdə tutulmuş gomilər və digər üzən konstruksiyalar
132.	9011	Mikrofotoqəkilmiş, mikroinoqəkilmiş və ya mikropro-yeksiya üçün mikroskoplar daxil olmaqla müəkkəb optik mikroskoplar
133.	9012	Optik mikroskoplardan başqa, mikroskoplar; difraksiya aparatları
134.	9015	Kompaslardan başqa, geodezik və ya topoqrafik (fotoqrammetrik daxil olmaqla), hidroqrafik, okeanoqrafik, hidroloji, meteoroloji və ya geofiziki cihazlar və alətlər; məsafəölçənlər
135.	9016	Çəki daşları ilə və ya onlar üzərində hissələri 0,05 q və ya daha çox olan tərəzilər
136.	9017	Rəsmxət, nişanlama və ya riyazi hesablamalar üçün alətlər (məsələn, çertəy maşınları, pantoqraflar, transportrlər, çertəy dostları, loqarifin xətkeşləri, diskli kalkulyatorlar); bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil olunmayan xətti ölçülərin ölçülməsi üçün əl alətləri (məsələn, ölçü çubuqları və rületkalar, mikrometrler, kronqorqarlar)
137.	9018	Sintiqrafiya aparatları daxil olmaqla tibb, cərrahiyyədə, stomatologiyada və ya bəyarlıqda tətbiq edilən cihazlar və qurğular, digər tibbi elektrik aparatura və gərməni müayinə etmək üçün cihazlar
138.	9022	Rentgenoqrafik və ya radioterapevtik aparatura, rentgen borucular və digər rentgen şüalının generatorları, yüksək gərginlikli generatorları, idarəetmə şitli və pulları, ekranlar, masalar, kreslolar və müayinə və ya müalicə üçün analoji məlumatlar daxil olmaqla rentgen, alfa-, beta- və ya gamma- və ya digər ionlaşdırıcı şüaların istifadəsinə əsaslanan tibbi, cərrahi, stomatoloji və ya bəyarlıqda istifadəsi üçün nəzərdə tutulmuş və ya nəzərdə tutulmamış aparatura
139.	9024	Materialların (məsələn, metalların, ağacın, tekstil materialların, kağızın, plastmasın) bərkəliyinin, möhkəmliliyinin, sıxlığının, elastikliyinin və ya digər mexaniki xassələrinin sığığı üçün maşınları və qurğuları
140.	9025	Qeydedici qurğular və ya qeydedici qurğusuz areometrler və mayeə batırıqlıqda işləyən analoji cihazlar, termometrler, pirometrler, barometrler, hiqrometrler və psixrometrler və bu cihazların istənilən kombinasiyaları
141.	9026	9014, 9015, 9028 və ya 9032 mal mövqeyinin cihazlarından və aparaturasından başqa, mayelərin və ya qazların məsəfini, soyuqunu, tozunu və ya digər dəyişən səcuyələrini ölçmək və onlara nəzarət üçün cihazlar və aparatura (məsələn, məsərfölçənlər, soyuqə göstəriciləri, manometrler, istilikölçənlər)
142.	9027	Fiziki və ya kimyovi analizlər üçün cihazlar və aparatura (məsələn, poliyarimetrler, refraktometrler, spektrometrler, qaz və ya tüstü analizatorları); özlütlüyün, məsaməliyinin, genişlənmənin, səthi gərginliyinin və ya analoji göstəricilərin ölçülməsi və ya nəzarəti üçün cihazlar və aparatura; istiliyin, səs və ya işığın miqdarının ölçülməsi və ya nəzarəti üçün cihazlar və aparatura (eksponometrler daxil olmaqla); mikrotomlar

143.	9028	Kalibrasiya edilən daxil olmaqla qazın, mayenin və ya elektrik enerjisinin verilməsinin və ya istehsalının sayğacları
144.	9029	Dövrələr sayının sayğacları, məhsulun miqdarını ölçən sayğaclar, taksmometrler, mildə keçmiş məsafəni ölçən sayğaclar, addımölçənlər və analoji cihazlar; 9014 və ya 9015 mal mövqeyinin cihazlarından və alətlərindən başqa, spidometrler və taxometrler; stroboskoplar
145.	9030	9028 mal mövqeyinin ölçü cihazlarından başqa, ossilloskoplar, spektr analizatorları, elektrik vahidlərinin ölçülməsi və onlara nəzarət üçün digər cihazlar və aparatura; alfa-, beta-, qamma-, rentgen, kosmik və ya digər ionlaşdırıcı şüaların aşkar edilməsi və ya ölçülməsi üçün cihazlar və aparatura
146.	9031	Bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil olunmayan ölçü və ya nəzarət cihazları, qurğuları və ya maşınları; profil proyektorları
147.	9032	Avtomatik tənzimlənmə və ya idarəetmə üçün cihazlar və qurğular
148.	9033	90-cı qrupun maşınlarının, cihazlarının, alətlərinin və ya aparaturasının hissələri və loqazimatları (başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan)
149.	9405	Proyektorlar, dar istiqamətli işıq lampaları, fənərlər və onların hissələri daxil olmaqla başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan lampalar və işıqlandırıcı avadanlıq; başqa yerdə adları çəkilməyən və ya daxil olmayan işıq lövhələri, üzərində və ya ünvan yazılmış işıq tabloları və quraşdırılmış işıq mənbəyi olan analoji məlumatlar və onların hissələri
150.	9406	Yığıma tikinti konstruksiyaları
151.	9504	Pinbol, biliyar oyunları üçün masalar, kazino oyunları üçün xüsusi masalar və bouling üçün avtomatik avadanlıq, sikke, banknot, bank kartları, jeton və ya digər ödəniş vasitələri ilə işə salınan avtomat oyunları da daxil olmaqla video oyunlar üçün konsollar və avadanlıqlar, masası və ya otaq oyunları
152.	9506	Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan bədən tərbiyəsi, gimnastika, yüngül atletika, idmanın digər növləri (masası tennis daxil olmaqla) və ya açıq hava oyunları üçün inventar və avadanlıq; üzgüçülük hovuzları və uşaqlar üçün hovuzlar
153.	9508	Soyyar sirkləri və soyyar heyvanxanalar; əyləncə parkı attraksionları və su parkı attraksionları; tir də daxil olmaqla yarmarka attraksionu; soyyar teatr

### 3. Mal nomenklaturası üzrə xammal və materialların siyahısı

Sıra Nö-ri	XİF MN üzrə kod	Mal mövqeyinin adları
1.	1301	Təmizlənməmiş təbii şəkəllər; təbii kitlələr, qatranlar, qummi qatranlar və terpentinlər (məsələn, balzamlar)
2.	1302	Bitki şirələri və ekstraktları; pektin maddələri, pektinatlar və pektatlar; aqar və şəkli dəyişmiş və ya şəkli dəyişməmiş digər bitki mənşəli yapışqanlar və qatlaşdırıcılar
3.	1401	Əsasən hörmə üçün istifadə edilən bitki mənşəli materiallar (məsələn, bambuk, rotanq, qamış, ciğ, söyüd, rəfiya, dənli bitkilərin təmizlənməmiş, ağardılmış və ya boyanmış samanı və cökə qabığı)
4.	1404	Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən bitki mənşəli materiallar
5.	2301	Ətdən və ya otin əlavə məhsullarından, bəliqdan və ya xorçəngkimlərdən, molyuskılardan və ya digər su onurğasızlarından nərni və qaba üyüdülmüş qida üçün yararlı olan un və qranullar, cızdaqlar
6.	2302	Dənli və ya paxlalı bitkilərin olənməsindən, üyüdülməsindən və ya digər üsulla emaldan alınan qranullaşdırılmış və ya qranullaşdırılmamış kəpəklər, oləntilər və digər qalıqlar
7.	2303	Qranullaşdırılmış və ya qranullaşdırılmamış, nişasta istehsalının qalıqları və analoji qalıqlar, çuğundur cecəsi, baqassa, və ya şəkər qamışının paxlası və şəkər istehsalının digər tullantıları, barda və pivobəşirmə və ya alkoqollu içkilərin kəçilməsindən digər tullantılar
8.	2304	Soya yağının çıxarılması nəticəsində alınan üyüdülmüş və ya üyüdülməmiş, qranullaşdırılmış və ya qranullaşdırılmamış cecələr və digər bərk tullantılar
9.	2305	Araxis (yerfındığı) yağının çıxarılması nəticəsində alınan üyüdülmüş və ya üyüdülməmiş, qranullaşdırılmış və ya qranullaşdırılmamış cecələr və digər bərk tullantılar
10.	2306	2304 və ya 2305 mal mövqeyindəki tullantılardan başqa, bitki və ya mikrobioloji mənşəli piylərinin və ya yağlarının çıxarılması nəticəsində alınan üyüdülmüş və ya üyüdülməmiş, qranullaşdırılmış və ya qranullaşdırılmamış cecələr və digər bərk tullantılar
11.	2308	Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən, qranullaşdırılmış və ya qranullaşdırılmamış heyvan yemi üçün istifadə edilən bitki mənşəli məhsullar, bitki tullantıları və qalıqları, əlavə məhsullar
12.	2309	Heyvanların yemlənməsi üçün istifadə edilən məhsullar
13.	2504	Təbii qrafit
14.	2506	Kvars (təbii qurmlardan başqa); qaba xırdalanmış və ya xırdalanmamış, mişarlanmış və ya mişarlanmamış və ya digər üsulla bloklaşdırılmış və ya düzbucaq (kvadrat formalı da daxil olmaqla) formasında lövhələrə bölünmüş kvartit
15.	2507	Susuzlaşdırılmış və ya susuzlaşdırılmamış kaolin və digər kaolin gilləri
16.	2508	Susuzlaşdırılmış və ya susuzlaşdırılmamış digər gillər (6806 mal mövqeyindəki köpürülmüş gillər istisna olmaqla), andaluzit, kianit, sillimanit, mullit, şamot və ya dinas torpaqlar
17.	2509	Təbaşir
18.	2510	Təbii kalsium fosfatları, təbii alüminium-kalsium fosfatları və fosfatlı təbaşir
19.	2511	Təbii barium sulfat (barit); 2816 mal mövqeyindəki barium oksiddən başqa, susuzlaşdırılmış və ya susuzlaşdırılmamış təbii barium karbonat (viterit)
20.	2512	Susuzlaşdırılmış və ya susuzlaşdırılmamış xüsusi çəkisi 1 və ya daha az olan silisiumlu infuzorlu torpaqlar (məsələn, kizelqul, trepel və diatomit) və analoji silisiumlu torpaqlar
21.	2518	Qaba parçalanmış və ya mişarlanmış və ya digər üsulla bloklaşdırılmış və ya düzbucaq (kvadrat da daxil olmaqla) formasında lövhələrə bölünmüş də daxil olmaqla susuzlaşdırılmış və ya susuzlaşdırılmamış, bişmiş və ya bişməmiş dolomit
22.	2519	Təbii maqnezium karbonat (maqnezit); əridilmiş maqnezit; bişməyə qədər yandırılmış (aqlomerasiya edilmiş), tərkibində az miqdarda aqlomerasiyadan əvvəl əlavə edilən digər oksidlər olan və ya olmayan maqnezium oksid; qatışıq və ya qatışıqsız digər maqnezium oksidləri
23.	2520	Gips; anhidrit; tərkibində az miqdarda sürətləndiricilər və ya ləngidicilər olan və ya olmayan, boyanmış və ya boyanmamış gipsli bağlayıcılar (susuzlaşdırılmış gipsdən və ya kalsium sulfatdan ibarət olan)
24.	2521	Əhəng flüsi; əhəngin və ya sementin hazırlanması üçün istifadə edilən əhəngdaşı və digər əhəngli daş
25.	2523	Boyanmış və ya boyanmamış, hazır və ya klinker formasında portlandsement, gilltorpaqlı sement, şlaklı sement; superulfat sementi və analoji hidravlik sementlər
26.	2525	Qarğadüzü (slyuda), o cümlədən laylara ayrılmış qarğadüzü (slyuda); qarğadüzü (slyuda) tullantıları
27.	2526	Qaba parçalanmış və parçalanmamış, mişarlanmış və ya mişarlanmamış, yaxud digər üsulla bloklaşdırılmış və ya düzbucaq (kvadrat da daxil olmaqla) formasında lövhələrə bölünmüş təbii steatit; talk
28.	2528	Təbii şor sularından ayrılmış boratlar istisna olmaqla, təbii boratlar və onların konsentratları (susuzlaşdırılmış və ya susuzlaşdırılmamış); tərkibində quru məhsulə hesablanmış H3BO3 miqdarı 85 kütülə %-dən çox olmayan təbii bor turşusu
29.	2529	Çöl spati, leysit; nefelin və nefelin siyenti; flüorit
30.	2530	Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən mineral maddələr
31.	2710	Xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları; başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən, tərkibində bitumlu süxurlardan alınmış məhsulun əsas tərkib hissəsini təşkil edən neft və ya neft məhsullarının miqdarı 70 kütülə % və ya daha çox olan məhsullar
32.	2801	Flüor, xlor, brom, yod
33.	2806	Hydrogen xlorid (xlorid turşusu); xlorosulfon turşusu
34.	2807	Sulfat turşusu; oleum
35.	2808	Azot turşusu; sulfazot turşuları
36.	2809	Difosfor pentaoksidi; fosfat turşusu; müəyyən və ya qeyri-müəyyən kimyovi tərkibli polifosfat turşuları
37.	2810	Bor oksidləri; bor turşuları
38.	2811	Digər qeyri-üzvi turşular və qeyri-metalları oksigenlə digər qeyri-üzvi birləşmələri
39.	2815	Natrium-hidroksid (kaustik soda), kalium-hidroksid (kalium qələvisi); natrium və ya kalium peroksidləri
40.	2816	Maqnezium hidroksidi və peroksid; stronsium və barium oksidləri, hidroksidləri və peroksidləri
41.	2817	Sink oksid; sink peroksid
42.	2818	Müəyyən və ya qeyri-müəyyən kimyovi tərkibli süni korund; alüminium oksid; alüminium hidroksid
43.	2819	Xrom oksidləri və hidroksidləri
44.	2827	Xlorid, oksidlorid və hidroksidlorid; bromid və oksibromid; yodid və oksiyodid
45.	2901	Asiklik karbohidrogenlər

46.	2902	Siklik karbohidrogenlər
47.	2903	Karbohidrogenlərin halogenləşdirilmiş törəmələri
48.	2904	Halogenləşdirilmiş və ya halogenləşdirilməmiş karbohidrogenlərin sulfolaşdırılmış, nitrolaşdırılmış və ya nitrozlaşdırılmış törəmələri
49.	2905	Asiklik spirtlər və onların halogenləşdirilmiş, sulfolaşdırılmış, nitrolaşdırılmış və nitrozlaşdırılmış törəmələri
50.	2906	Siklik spirtlər və onların halogenləşdirilmiş, sulfolaşdırılmış, nitrolaşdırılmış və nitrozlaşdırılmış törəmələri
51.	2907	Fenollar; fenolspirtlər
52.	2908	Fenollar və ya fenolspirtlərin halogenləşdirilmiş, sulfolaşdırılmış, nitrolaşdırılmış və ya nitrozlaşdırılmış törəmələri
53.	2909	Sadə eflirlər, efirosptirlər, efirosptirfenollar, sadə eflirlər, asetalları, poliasetalları və ketonları peroksidləri (müəyyən və ya qeyri-müəyyən tərkibli) və onların halogenləşdirilmiş, sulfolaşdırılmış, nitrolaşdırılmış və ya nitrozlaşdırılmış törəmələri
54.	2910	Strukturunda üçüzlü halqası olan epoksidlər, epoksidspirtlər, epoksidfenollar və epoksieflirlər və onların halogenləşdirilmiş, sulfolaşdırılmış, nitrolaşdırılmış və ya nitrozlaşdırılmış törəmələri
55.	2911	Tərkibində digər oksigen tərkibli funksional qrup olan və ya olmayan asetallar və poliasetallar və onların halogenləşdirilmiş, sulfolaşdırılmış, nitrolaşdırılmış və ya nitrozlaşdırılmış törəmələri
56.	2912	Tərkibində digər oksigen tərkibli funksional qrup olan və ya olmayan aldehidlər, siklik aldehidlərin polimerləri, paraformaldehid
57.	2913	2912 mal mövqeyindəki birləşmələrin halogenləşdirilmiş, sulfolaşdırılmış, nitrolaşdırılmış və ya nitrozlaşdırılmış törəmələri
58.	2914	Tərkibində digər oksigəntərkibli funksional qrupları olan və ya olmayan ketonlar və xiononlar, onların halogenləşdirilmiş, sulfolaşdırılmış, nitrolaşdırılmış törəmələri
59.	2915	Doymuş asiklik monokarbon turşuları, onların anhidridləri, halogenanhidridləri, peroksidləri və peroksiturşuları; onların törəmələri
60.	2916	Doymuş asiklik monokarbon turşuları, siklik monokarbon turşuları, onların anhidridləri, halogenanhidridləri, peroksidləri və peroksiturşuları; onların törəmələri
61.	2917	Polikarbon turşuları, onların anhidridləri, halogenanhidridləri, peroksidləri və peroksiturşuları; onların halogenləşdirilmiş, sulfolaşdırılmış, nitrolaşdırılmış və ya nitrozlaşdırılmış törəmələri
62.	2918	Tərkibində əlavə oksigen tərkibli funksional qrupları olan karbon turşuları, və onların anhidridləri, halogenanhidridləri, peroksidləri və peroksiturşuları; onların halogenləşdirilmiş, sulfolaşdırılmış, nitrolaşdırılmış və ya nitrozlaşdırılmış törəmələri
63.	2919	Laktofosfatlar da daxil olmaqla, fosfat turşusunun müəkkəb eflirləri və onların duzları; onların halogenləşdirilmiş, sulfolaşdırılmış, nitrolaşdırılmış və ya nitrozlaşdırılmış törəmələri
64.	2920	Qeyri-metalları digər qeyri-üzvi turşularının müəkkəb eflirləri (halogenanhidrogenlərin müəkkəb eflirlərindən başqa) və onların duzları; onların törəmələri
65.	2921	Amin funksional qruplu birləşmələr
66.	2922	Oksigəntərkibli funksional qrupları olan amin birləşmələri
67.	2923	Dördüli ammonium əsasının duzları və hidroksidləri; müəyyən və ya qeyri-müəyyən kimyovi tərkibli digər leşitlər və fosfoaminoipidilər
68.	2924	Tərkibində karboksamid funksional qrupları olan birləşmələr; tərkibində amid funksional qrupları olan karbon turşusunun birləşmələri
69.	2925	Tərkibində karboksimid funksional qrupları olan (saxarın və onun duzları da daxil olmaqla) birləşmələr və tərkibində imin funksional qrupları olan birləşmələr
70.	2926	Tərkibində nitril funksional qrupları olan birləşmələr
71.	2927	Diazo-, azo- və ya azoksi birləşmələr
72.	2928	Hidrazin və ya hidroksilamin üzvi törəmələri
73.	2929	Tərkibində digər azotərkibli funksional qrupları olan birləşmələr
74.	2930	Kükürd-üzvi birləşmələr
75.	2931	Digər üzvi və qeyri-üzvi birləşmələr
76.	2932	Tərkibində təkə oksigen heteroatomu (lar) olan heterosiklik birləşmələr
77.	2933	Tərkibində təkə azot heteroatomu (lar) olan heterosiklik





## Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmişdir

## İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların Siyahısı

Əvvəli 6-cı sah.

102.	3501	Kazein, kazeinatlar və kazeinin digər törəmələri; kazein yapışqanları
103.	3502	Albuminlər (tərkibində quru maddəyə hesablanmış zərdab zülalının miqdarı 80 kütlə %-dən çox olan iki və ya daha çox zərdab zülallarının konsentrasiyaları da daxil olmaqla), albuminatlar və albuminin digər törəmələri
104.	3503	Jelatin (o cümlədən, düzbucaqlı (kvadrat formalı da daxil olmaqla) vərəqlər şəklində, səthi emal olunmuş və ya olunmamış, boyanmış və ya boyanmamış) və jelatin törəmələri; balıq yapışqanı; 3501 mal mövqeyindəki kazein yapışqanları istisna olmaqla, heyvan mənşəli digər yapışqanlar
105.	3504	Peptonlar və onların törəmələri; başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən digər zülali maddələr və onların törəmələri; xromlaşdırılmış və ya xromlaşdırılmamış dəri tozu və ya aşılanmaq üçün hazırlanmış dəridən toz
106.	3505	Dekstrinlər və digər modifikasiya olunmuş nişastalar (məsələn, əvvəlcədən jelatinləşdirilmiş və ya mürəkkəb efiro çevrilmiş nişastalar); nişastalar və ya deksrinlər və ya digər modifikasiya olunmuş nişastalar əsasında yapışqanlar
107.	3506	Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən hazır yapışqanlar və digər hazır adqəzivilər; netto çəkisi 1 kq-dan çox olmayan parakəndə satış üçün qablaşdırılmış yapışqanlar və ya adqəzivilər kimi istifadəyə yararlı məhsullar
108.	3507	Fermentlər; ayrı yerdə adları çəkilməyən ferment preparatları
109.	3801	Süni qrafit, kolloid və yamkolloid qrafit, qrafitin və ya digər karbonun əsasında öldə edilmiş, pastalar, bloklar, lövhələr və ya digər yarımfabrikatlar şəklində olan məhsullar
110.	3802	Aktivləşdirilmiş kömür və təbii mineral maddələr; heyvan kömürü daxil olmaqla
111.	3803	Saflaşdırılmış və ya saflaşdırılmamış tall yağ
112.	3804	3803 mal mövqeyindəki tall yağından başqa, lüqin sulfonatları da daxil olmaqla, qatlaşdırılmış və ya qatlaşdırılmamış, şokərsizləşdirilmiş və ya şokərsizləşdirilməmiş, kimyovi emal edilmiş və ya emal edilməmiş oduncaq kütləsinin hazırlanması zamanı qalan torta
113.	3805	İnyayaqarlı ağacların qovulması və ya digər emalı noticosindən öldə edilən terpentin, ağac və ya sulfat skripidin və terpentin yağları; tozlaşdırılmış dipentən; sulfatlı skripidin və digər tozlaşdırılmamış parasimol; tərkibində əsas komponent kimi alfa-terpineol olan şam ağacı yağı
114.	3806	Kanifol və qatran turşuları və onların törəmələri; kanifol yağları və kanifol spirtləri; təkrar əldə edilmiş qatranlar
115.	3807	Ağac qarayağı; ağac qarayağından alınmış yağlar; ağac kreozotu; ağac naftası; bitki peki; pi-vəbişimə peki və kanifol, qatran turşuları və ya bitki peki əsasında analoji məhsullar
116.	3809	Bəzək vurma vasitələri, boyamının sürətləndirilməsi üçün və ya boyaların təsbiti üçün vasitələr və başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən, tekstil, kağız, dəri sənayesində və ya analoji sahələrdə tətbiq edilən digər məhsullar və hazır preparatlar (məsələn, emal və aşındırma üçün maddələr)
117.	3810	Metal səthlərinin aşındırılması üçün preparatlar; aşağı temperaturlu lehimləmə, yuxarı temperaturlu lehimləmə və ya qaynaq üçün flüslər və digər köməkçi preparatlar; metalda və digər materiallardan ibarət olan aşağı temperaturlu lehimləmə, yuxarı temperaturlu lehimləmə və ya qaynaq üçün tozlar və pastalar; qaynaq elektrodları və ya çubuqları üçün özləklər və ya örtüklər kimi istifadə olunan materiallar
118.	3811	Antidetonatorlar, antioksidantlar, axarıq tənzim-leyiciləri (qatran əmələgəlmənin ingibitorları), qatlaşdırıcılar, korroziyaya qarşı maddələr və neft mürəkkəbi (benzin də daxil olmaqla) və ya neft məhsulları ilə eyni məqsədlərlə istifadə olunan digər mayelərə qatılan digər hazır aşqarlar
119.	3812	Kauçuk vulkanlaşdırılmasın hazır sürətləndiriciləri; başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən kauçuk və ya plastmas üçün mürəkkəb (qarışıq) plastifikatorlar; kauçuk və ya plastmas üçün mürəkkəb (qarışıq) digər antioksidantlar və stabilizatorlar
120.	3814	Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən mürəkkəb üzvi həlledicilər və durulaşdırıcılar; boyaların və ya lakların təmizlənməsi üçün hazır tərkiblər
121.	3815	Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən reaksiya inisiatorları, reaksiya sürətləndiriciləri və katalizatorları
122.	3817	2707 və ya 2902 mal mövqeyindəki məhsullardan başqa, qarışdırılmış alkilbenzollar və qarışdırılmış alkilnaftalinalar
123.	3821	Mikroorganizmlərin (viruslar və bənzərləri də daxil olmaqla) və ya bitki, insan və ya heyvan hüceyrələrinin yetişdirilməsi və ya həyat qabiliyyətinin saxlanması üçün hazır kultura mühitləri
124.	3822	3006 mal mövqeyindəki maddələrdən başqa, dəst halında qablaşdırılmış və ya qablaşdırılmamış, altlıq diaqnostik və ya laborator reagentlər, altlıq və ya altlıqsız hazır diaqnostik və ya laborator reagentlər; sertifikatlaşdırılmış etalon materialları
125.	3823	Sənaye üçün monokarbon yağ turşuları; saflaşdırılmış turşu yağları; sənaye üçün yağ spirtləri
126.	3824	Tökme formaları və ya tökmə qəliblərinin istehsalı üçün istifadə edilən hazır bağlayıcı maddələr; başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən kimyovi məhsullar və preparatlar, kimya və ya əlaqədar sənaye sahələrinin kimyovi məhsulları və preparatları (təbii məhsulların qarışıqlarından ibarət olan preparatlar da daxil olmaqla)
127.	3903	İlkin formalarda stiroli polimerləri
128.	3904	İlkin formalarda vinilxloridin və ya digər hallogenləşdirilmiş olefinlərin polimerləri
129.	3905	İlkin formalarda vinilasetatın və ya digər mürəkkəb vinil efirlərinin polimerləri; ilkin formalarda vinilin digər polimerləri
130.	3906	İlkin formalarda akril polimerləri
131.	3907	İlkin formalarda poliasetatlar, digər sadə poliefirlər və epoksid qatranlar; polikarbonatlar ilkin formalarda polikarbonatlar, alkid qatranlar, mürəkkəb polialil efirləri və digər mürəkkəb poliefirlər
132.	3908	Poliamidlər ilkin formalarda
133.	3909	İlkin formalarda amino-aldehid qatranları, fenol-aldehid qatranları və poliuretanlar
134.	3910	İlkin formalarda silikonlar
135.	3912	Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən ilkin formalarda sellüloz və onun kimyevi törəmələri
136.	3913	Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən ilkin formalarda təbii polimerlər (məsələn, alqın turşusu) və modifikasiya olunmuş təbii polimerlər (məsələn, bərkidilmiş proteinlər, təbii kauçukun kimyevi törəmələri)
137.	3914	3901-3913 mal mövqələrində göstərilən polimerlər əsasında alınmış ilkin formalarda ion-mübadilə qatranları
138.	3915	Plastmas tullantıları, qırıntılar və skrap
139.	3916	Səthi emal olunmuş və ya emal olunmamış, lakin başqa cür emala məruz qalmamış, en kəsiyi 1 mm-dən çox olan plastmas monosaplar, çubuqcuqlar, millər və fasonlu profillər
140.	3917	Plastmas borular, borucuqlar, şlanqlar və onların fitinqləri (məsələn, birləşmələr, dirsekliklər, flanslar)
141.	3918	Özünəyapışan və ya özünəyapışmayan, rulonlarda və ya lövhələrdə plastmasdan dşəmə üçün örtüklər, bu qrupa dair 9-cu qeydində göstərilən divar və ya tavan üçün plastmas örtüklər
142.	3921	Plastmasdan digər lövhələr, vərəqlər, plyonkalar, zolaqlar və ya lentlər
143.	4002	İlkin formalarda və ya lövhələr, vərəqlər və ya zolaqlar və ya lentlər şəklində, yağlardan öldə edilmiş sintetik kauçuk və faktis; ilkin formalarda və ya lövhələr, vərəqlər və ya zolaqlar və ya lentlər şəklində 4001 mal mövqeyindəki hər hansı bir məhsulun bu mal mövqeyindəki hər hansı bir məhsulla qarışığı
144.	4003	İlkin formalarda və ya lövhələr, vərəqlər və ya zolaqlar, və ya lentlər şəklində regenerasiya edilmiş kauçuk
145.	4004	Rezin tullantıları, kəsikləri və skrapi (bark rezindən başqa), onlardan alınan tozlar və qranullar
146.	4007	Vulkanlaşdırılmış rezin saplar və kord
147.	4010	Vulkanlaşdırılmış rezindən konveyer lentləri və ya ötürücü qayışlar və ya beltiq
148.	4011	Yeni pnevmatik rezin şinlər
149.	4012	Bərpa edilmiş və ya istifadə olunmuş pnevmatik rezin şinlər; massiv və ya yarımpnevmatik şinlər, rezin şin protektorları və çənbər lentləri
150.	4101	Tüklü və ya tüksüz, iklənmiş və ya iklənməmiş iribuyuzlu mal-qaranın (camışlar da daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının emal edilmiş gönləri (təzə və ya duzlu, qurudulmuş, küllənməmiş, pikelləşdirilmiş və ya başqa üsulla konservləşdirilmiş, lakin aşılanmamış və ya perqamentləşdirilməmiş və ya sonrakı emala məruz qalmamış)
151.	4102	Bu qrupa dair 1(c) qeydi ilə istisna edilənlərdən başqa yunlu və ya yunsuz, iklənmiş və ya iklənməmiş, emal edilmiş qoyun və ya quzu gönləri (təzə və ya duzlu, qurudulmuş, küllənməmiş, pikelləşdirilmiş və ya başqa üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentləşdirilməmiş və ya sonrakı emala məruz qalmamış)
152.	4103	Bu qrupa dair 1(b) və ya 1(c) qeydi ilə istisna edilənlərdən başqa, tüklü və ya tüksüz, iklənmiş və ya iklənməmiş, emal edilmiş digər gönlər (təzə və ya duzlu, qurudulmuş, küllənməmiş, pikelləşdirilmiş və ya başqa üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentləşdirilməmiş və ya sonrakı emala məruz qalmamış)
153.	4104	İribuyuzlu heyvan (camış daxil olmaqla) və atlar fəsiləsi heyvanlarının tüki örtüyü olmayan göndündən aşılanmış dəri, haçalanmış və haçalanmamış və sonradan emal edilmiş
154.	4105	Yunsuz, iklənmiş və ya iklənməmiş, lakin sonrakı emala məruz qalmamış qoyun və ya quzu gönlərindən aşılanmış dəri və ya dəri krastı

155.	4106	Yunsuz və ya tüksüz, iklənmiş və ya iklənməmiş, lakin sonrakı emala məruz qalmamış digər heyvanların gönlərindən hazırlanmış aşılanmış dəri və ya dəri krastı
156.	4107	4114 mal mövqeyindəki dəridən başqa, perqamentləşdirilmiş daxil olmaqla, iribuyuzlu mal-qara (camışlar da daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının gönlərindən tüksüz, iklənmiş və ya iklənməmiş, aşılanmamış sonra olar emal edilmiş dəri və ya dəri krastı şəklində dəri
157.	4112	4114 mal mövqeyindəki dərilərdən başqa, aşılanmamış sonra emal edilmiş və ya dəri krastı şəklində, perqamentləşdirilmiş də daxil olmaqla, yunsuz, iklənmiş və ya iklənməmiş qoyun və ya quzu gönlərindən dəri
158.	4113	4114 mal mövqeyindəki dərilərdən başqa, aşılanmamış sonra emal edilmiş və ya dəri krastı şəklində, perqamentləşdirilmiş də daxil olmaqla, yunsuz və ya tüksüz, iklənmiş və ya iklənməmiş digər heyvanların gönlərindən dəri
159.	4114	Zamşa (kombino edilmiş zamşa daxil olmaqla); laklı dəri və laklı laminasiya edilmiş dəri; metalaşdırılmış dəri
160.	4115	Lövhələr, vərəqlər və ya zolaqlar və ya lentlər şəklində, rulonlarda olan və ya olmayan təbii dəri və ya dəri liflərinin əsasında kompozit dəri; dəri məmulatlarının istehsalı üçün yarasız təbii və ya kompozit dərinin kəsikləri və digər tullantıları; dəri tozu, ovuntusu və unu
161.	4407	Uzununa mişarlanma və ya yanılma, rəndələnmə və ya cırtılma ilə öldə edilmiş, rəndələnmə və ya cırtılma ilə emal edilmiş və ya emal edilmiş, 6 mm-dən çox qalınlığı olan şalbanbaşı birləşmələri olan və ya olmayan meşə materialı
162.	4408	Uzununa mişarlanma və ya yanılma, rəndələnmə və ya cırtılma ilə öldə edilmiş, rəndələnmə, cırtılma ilə emal edilmiş və ya emal edilmiş, bitişdirilməmiş, 6 mm-dən çox qalınlığı olan şalbanbaşı birləşmələri olan və ya olmayan, üz çəkmək üçün (laylı oduncağın bölünməsi ilə öldə edilən də daxil olmaqla), yapışqan vasitəsilə hazırlanmış faner üçün və ya analoji laylı oduncaqlar üçün vərəqlər və digər meşə materialları
163.	4409	Hər hansı bir konar, ucu və ya səthi profil verilmis paqonaj halında olan (dişli, oyuqlu, zivana, yonulmuş konarlı, yarımdairəvi fıqırlu rəndələnmə şəklində birləşdirilməmiş, fasonlu və ya analoji), rəndələnmə və ya cırtılma ilə emal edilmiş və ya emal edilmiş, şalbanbaşı birləşmələri olan və ya olmayan taxta-şalban (döşəmənin parket örtüyü üçün yığılmamış plankalar və frizlər də daxil olmaqla)
164.	4504	Aqlomerasiya edilmiş mantar (bağlayıcı maddə ilə və ya onsuz) və ondan hazırlanan məhsullar
165.	4701	Oduncaq kütləsi
166.	4702	Oduncaq sellülozu, həll olunan növlər
167.	4703	Həll olunan növlərdən başqa, natronlu və ya sulfatlı oduncaq sellülozu
168.	4801	Qəzet kağızı, rulonlarda və ya vərəq şəklində
169.	4802	4801 və ya 4803 mal mövqeyinin kağızından başqa, rulonlarda və ya istonilən ölçütlü düzbucaqlı (kvadrat da daxil olmaqla) vərəqlərdə, yazı, çap və ya digər grafik məqsədləri üçün istifadə edilən təbəşirlənmiş kağız və karton və dəşilməmiş kartlar və dəşilməmiş kağız lentlər; əllə tökülmüş kağız və karton
170.	4804	4802 və ya 4803 mal mövqeyində göstərilənlərdən başqa, rulonlarda və ya vərəqlərdə təbəşirlənmiş kraft-kağız və kraft-karton
171.	4805	Sonrakı emala məruz qalmamış və ya bu qrupa dair 3-cü qeydində göstərilən şəkildə emal olunmuş rulonlarda və ya vərəqlərdə digər təbəşirlənmiş kağız və karton
172.	4806	Rulonda və ya vərəqlər şəklində bitki perqamenti, yağkeçirməyən kağız, kalka, perqamin və digər parıllı şəffaf və ya yarımsəffaf kağız
173.	4807	Səthi örtüklü və ya hopdurulmamış, armaturlaşdırılmış və ya armaturlaşdırılmamış, rulonlarda və ya vərəqlər şəklində çoxəqatlı kağız və karton (bir neçə yastı kağız və ya karton qatlarının adqəzivilə vasitəsilə yapışdırılması yolu ilə hazırlanmış)
174.	4808	4803 mal mövqeyində göstərilənlərdən başqa, krep edilmiş, basmanaxışlı və ya dəşilmiş, rulonlarda və ya vərəqlərdə büzmalı kağız və karton (üzünə hamar xarici vərəqlər çəkilmiş və ya çəkilməmiş)
175.	4809	Çap olunmuş və ya olunmamış, rulonlar və ya vərəqlər şəklində karbon kağızı, özü köpiyə çəxran və digər köpiyə və ya köçimə kağızları (sürətçixarma aparatları üçün trafaretlər və ya ofset çap lövhələri üçün örtüklü və ya hopdurulmuş kağızlar da daxil olmaqla)
176.	4810	Bir və ya hər iki tərəfi bağlayıcı maddələrlə işlədilməklə və ya onarsız kaolinlə (Çin gili ilə) və ya digər qeyri-üzvi maddələrlə örtülmüş, hər hansı bir digər örtüklü, boyanmış və ya boyanmamış, dekorasiyalı səthli və ya onsuz, çap olunmuş və ya çap olunmamış, rulonlarda və ya istonilən ölçütlü düzbucaqlı (kvadrat da daxil olmaqla) vərəqlər şəklində kağız və karton
177.	4811	4803, 4809 və ya 4810 mal mövqeyində göstərilənlərdən başqa, örtüklü, hopdurulmuş, laminasiya edilmiş, boyanmış və ya dekorasiyalı olunmuş səthli və ya çap olunmuş, rulonlarda və ya istonilən ölçütlü düzbucaqlı (kvadrat da daxil olmaqla) vərəqlərdə kağız, karton, sellüloz pambığı və sellüloz liflərdən təbəşlər
178.	4812	Kağız kütlədən filtr bloklar, plitələri və lövhələri
179.	4813	Ölçü üzrə kəsilmis və ya kəsilməmiş və ya kitabçalar və ya borucuqlar formasında papiros kağızı
180.	4822	Kağız kütləsindən, kağızdan və ya kartondan bənzər, makaralar və analoji tutucular (dəşilmiş və ya dəşilməmiş, armaturlaşdırılmış və ya armaturlaşdırılmamış)
181.	4823	Ölçü və ya forma üzrə kəsilmis digər kağız, karton, sellüloz pambığı və sellüloz lifli təbəşlər; kağız kütlədən, kağızdan, kartondan, sellüloz pambığından və sellüloz lifli təbəşlərdən digər məmulatlar
182.	5001	Açılmaya yararlı barama qurdunun baraması
183.	5002	Xam ipək (çşilməmiş)
184.	5003	İpək tullantıları (ağılmaq üçün yarasız barama, oyma tullantıları və didilmiş xammal daxil olmaqla)
185.	5004	Pərakəndə satış üçün qablaşdırılmamış ipək sap (ipək tullantılarında iplik istisna olmaqla)
186.	5005	Pərakəndə satış üçün qablaşdırılmamış ipək tullantılarında iplik
187.	5007	İpək sapından və ya ipək tullantılarında parçalar
188.	5101	Kardo və daraqla darənamaya məruz qalmamış yun
189.	5102	Kardo və daraqla darənamaya məruz qalmamış zərif və ya qaba heyvan tüki
190.	5103	Oyma tullantıları daxil olmaqla, lakin didilmiş xammal istisna olmaqla, yunun və ya zərif və ya qaba heyvan tüki üçün tullantılar
191.	5104	Yundan və ya zərif və ya qaba heyvan tükiəndən didilmiş xammal
192.	5105	Kardo və ya daraqla darənamaya məruz qalmış yun və zərif və ya qaba heyvan tüki (kosiklərdə olan daraqla darənamaya məruz qalmış da daxil olmaqla)
193.	5106	Pərakəndə satış üçün qablaşdırılmamış aparatla öyrilmiş yun iplik
194.	5107	Pərakəndə satış üçün qablaşdırılmamış daraqlı öyrilməyən məruz qalmış yun iplik
195.	5108	Pərakəndə satış üçün qablaşdırılmamış zərif heyvan tüki (aparatla və ya daraqla öyrilmiş) ipliyi
196.	5110	Pərakəndə satış üçün qablaşdırılmamış və ya qablaşdırılmamış qaba heyvan tükiəndən və ya at tükündən iplik (at tükündən bəftalı sap da daxil olmaqla)
197.	5111	Aparatda öyrilmiş yun ipliyindən və ya aparatda öyrilmiş zərif heyvan tükündən parçalar
198.	5112	Daraqlı öyrilmədən alınan yun iplikdən və ya zərif heyvan tüki ipliyindən hazırlanmış parçalar
199.	5113	Qaba heyvan tükündən və ya at tükündən parçalar
200.	5301	Xam kətan və ya emal edilmiş, lakin öyrilməmiş; kətan darəntisi və tullantısı (oyma tullantısı və didilmiş xammal daxil olmaqla)
201.	5302	Xam və ya emal edilmiş, lakin öyrilməmiş çətəno lifi (Cannabis sativa L.); çətəno lifinin darəntisi və tullantıları (oyma tullantıları və didilmiş xammal da daxil olmaqla)
202.	5303	Xam və ya emal edilmiş, lakin öyrilməmiş cut lifi və digər tekstil floema lifləri (kətan, çətəno lifi və ramidən başqa); onları darəntisi və tullantıları (oyma tullantıları və didilmiş xammal da daxil olmaqla)
203.	5305	Hindqozu (kokos) lifi, abaka (manil çətənosu və ya Musa textilis Nec), rami və başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən xammal və ya emal edilmiş, lakin öyrilməmiş digər tekstil bitki lifləri; həmin liflərin darəntisi və tullantıları (oyma tullantıları və didilmiş xammal da daxil olmaqla)
204.	5306	Kətan iplik
205.	5307	5303 mal mövqeyindəki cut liflərdən və ya digər tekstil floema liflərdən iplik
206.	5308	Digər tekstil bitki liflərdən iplik; kağız iplik
207.	5309	Kətan parçalar
208.	5310	5303 mal mövqeyindəki cut liflərdən və ya digər tekstil floema liflərdən parçalar
209.	5311	Digər tekstil bitki liflərdən parçalar; kağız iplikdən parçalar
210.	5401	Pərakəndə satış üçün qablaşdırılmamış və ya qablaşdırılmamış kimyevi saplardan tikmiş saplar
211.	5402	Xətti sıxlığı 67 tdeksdən az olan sintetik monosaplar da daxil olmaqla pərakəndə satış üçün qablaşdırılmamış kompleks sintetik saplar (tikmiş saplardan başqa)
212.	5403	Xətti sıxlığı 67 tdeksdən az olan süni monosaplar da daxil olmaqla pərakəndə satış üçün qablaşdırılmamış kompleks süni saplar (tikmiş saplardan başqa)
213.	5404	Xətti sıxlığı 67 tdeks və ya daha çox olan və en kəsiyinin ölçüsü 1 mm-dən çox olmayan sintetik monosaplar; sintetik tekstil materiallardan eni 5 mm-dən çox olmayan yastı və analoji saplar (məsələn, süni saman)
214.	5405	Xətti sıxlığı 67 tdeks və ya daha çox olan və en kəsiyinin ölçüsü 1 mm-dən çox olmayan süni monosaplar; süni tekstil materiallardan eni 5 mm-dən çox olmayan yastı və analoji saplar (məsələn, süni saman)

215.	5407	5404 mal mövqeyindəki materiallardan hazırlanmış parçalar da daxil olmaqla sintetik kompleks saplardan parçalar
216.	5408	5405 mal mövqeyindəki materiallardan parçalar da daxil olmaqla süni kompleks saplardan parçalar
217.	5501	Sintetik saplardan jgut
218.	5502	Süni saplardan jgut
219.	5503	Kardo və ya daraqla darənamaya və ya öyrilmə üçün digər hazırlıqlara məruz qalmamış sintetik liflər
220.	5504	Kardo, daraqla darənamaya və ya öyrilmə üçün digər hazırlıqlara məruz qalmamış süni liflər
221.	5505	Kimyevi liflərin tullantıları (daraqağı, öyrilmə tullantıları və didilmiş xammal daxil olmaqla)
222.	5506	Kardo və ya daraqla darənamaya və ya öyrilmə üçün digər hazırlıqlara məruz qalmış sintetik liflər
223.	5510	Pərakəndə satış üçün qablaşdırılmamış süni liflərdən iplik (tikmiş saplardan başqa)
224.	5512	Tərkibində 85 kütlə % və ya daha çox sintetik liflərdən ibarət olan parçalar
225.	5513	Tərkibində 85 kütlə %-dən az sintetik liflər olan, əsasən və ya tamamilə pambıq lifləri ilə qarışdırılmış, səthi sıxlığı 170 q/m <sup>2</sup> -dən çox olmayan sintetik liflərdən parçalar
226.	5514	Tərkibində 85 kütlə %-dən az sintetik liflər olan, əsasən və ya tamamilə pambıq lifləri ilə qarışdırılmış, səthi sıxlığı 170 q/m <sup>2</sup> -dən çox olan sintetik liflərdən parçalar
227.	5515	Sintetik liflərdən digər parçalar
228.	5516	Süni liflərdən parçalar
229.	5601	Tekstil materiallardan pambıq və onun məmulatları; uzunluğu 5 mm-dən çox olmayan tekstil liflər (tıfıqlı), tektstil toz və diyiəntçələr
230.	5602	Hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış fətr və ya keçə
231.	5603	Hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallar
232.	5604	Tekstil örtüklü rezin sap və şnur; rezinlə və ya plastmasla hopdurulmuş və ya örtülmüş tekstil saplar və ya 5404 və ya 5405 mal mövqeyindəki yastı və analoji saplar
233.	5605	Sap, zolaq və ya lent və ya toz şəklində olan metallə kombinasiya edilmiş və ya metallə örtülmüş tekstil sap və ya 5404 və ya 5405 mal mövqeyindəki yastı və analoji sap şəklində olan, bəftalı və ya bəftasız, metalaşdırılmış sap
234.	5606	Bəftalı sap və ya 5404 və ya 5405 mal mövqeyindəki yastı və analoji bəftalı sap (5605 mal mövqeyinə daxil olan və at tükündən bəftalı sapdan başqa); sinel ipliyi (flokirlənmiş sinel də daxil olmaqla); fasonlu ilməli iplik
235.	5607	Hörlülmüş və ya hörlülməmiş və ya hörmədə və ya hörmədə olmayan və hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, rezin və ya plastmas örtüklü və ya örtüksüz ciyərlər, kondirler, kanatlar və troslar
236.	5608	Ciyələrdən, kondirlerdən və ya kanatlardan hörlülmüş torlar; tekstil materiallardan hazır bəftalıq torları və ya digər hazır torlar
237.	5609	Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən, saplardan və ya ipliklərdən, yastı və ya 5404 və ya 5405 mal mövqeyindəki analoji saplardan, ciyərlərdən, kondirlerdən, kanatlardan və ya troslardan məmulatlar
238.	5801	5802 və ya 5806 mal mövqeyindəki parçalardan başqa, xovlu parçalar və sinədən parçalar
239.	58	





## Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 282

QƏRAR

Bakı şəhəri, 5 avqust 2023-cü il

**Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə" 1999-cu il 15 oktyabr tarixli 163 nömrəli, "Meşə təsərrüfatı sahəsinə dair bəzi normativ hüquqi aktlar haqqında" 1999-cu il 8 noyabr tarixli 174 nömrəli, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçılarnın Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təşkili və "Malın mənsəyi haqqında sertifikat" formasının təsdiq edilməsi haqqında" 2000-ci il 5 dekabr tarixli 211 nömrəli, "Təhlükə potensialı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydalarının təsdiq edilməsi haqqında" 2002-ci il 8 iyul tarixli 102 nömrəli, "Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokoluğunun nümunəsinin təsdiq edilməsi barədə" 2002-ci il 2 avqust tarixli 124 nömrəli, "Yanacaq, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın Qaydalarının təsdiq edilməsi haqqında" 2002-ci il 17 oktyabr tarixli 159 nömrəli, "Güzəştlərin tətbiqi Qaydasının, Malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulunun təsdiq edilməsi və bölünən hissələrin məbləğinin müəyyən edilməsi haqqında" 2002-ci il 28 oktyabr tarixli 165 nömrəli və "Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə Dövlət Proqramı"nın və "Tütün istehsalçılarna dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma və şərtləri haqqında Əsasnamə"nin və "Tütünün və tütün məmulatının keyfiyyətinə və döriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 2002-ci il 22 noyabr tarixli 185 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə**

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanının 4.4-cü bəndinin, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İncisaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanın 3.3-cü bəndinin və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanın 9.3-cü bəndinin ieracını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərar alır**:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 163 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 10, maddə 597; 2001, № 1, maddə 74; 2006, № 7, maddə 653; 2008, № 6, maddə 597; 2014, № 2, maddə 201; 2016, № 4, maddə 816; № 5, maddə 955; 2018, № 8, maddə 1817; № 10, maddə 2175; № 11, maddə 2448; 2019, № 1, maddə 154; 2022, № 4, maddə 385; № 8, maddə 986) aşağıdakı dəyişikliklər edilsin:

1.1. homin Qərarla təsdiq edilmiş "Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında Nümunəvi Əsasnamə"nin 2.3-2-ci bəndin-

də "Antiinhisar və İstehlak Bazarnı Nəzarət Dövlət Agentliyinin" sözləri "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarnı Nəzarət Dövlət Xidmətinin" sözləri ilə əvəz edilsin;

1.2. homin Qərarla təsdiq edilmiş "Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında Nümunəvi Əsasnamə"nin 2.4-2-ci bəndində "Antiinhisar və İstehlak Bazarnı Nəzarət Dövlət Agentliyinin" sözləri "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarnı Nəzarət Dövlət Xidmətinin" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 174 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 649; 2004, № 3, maddə 193; 2005, № 1, maddə 49; 2006, № 5, maddə 472; 2009, № 1, maddə 32; 2010, № 8, maddə 765; 2015, № 11, maddə 1418; 2018, № 8, maddə 1817) aşağıdakı dəyişikliklər edilsin:

2.1. homin Qərarla təsdiq edilmiş "Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyanın ödənilməsi Qaydası"nın 3-cü hissəsinin dördüncü abzasında və Qaydaya əlavə olunmuş akt nümunəsində "Əmlak Məsələləri Dövlət Komitəsinin" sözləri "İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin" sözləri ilə əvəz edilsin;

2.2. homin Qərarla təsdiq edilmiş "Köküsto buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması Qaydası"nın 2-ci hissəsinin birinci və ikinci abzasında, 4-cü hissəsində "Antiinhisar və İstehlak Bazarnı Nəzarət Dövlət Agentliyi" sözləri "akkreditasiya edilmiş uyğunluq qiymətləndirən qurumlar" sözləri ilə əvəz edilsin;

2.3. 6-cı hissədə "Antiinhisar və İstehlak Bazarnı Nəzarət Dövlət Agentliyi" sözləri "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarnı Nəzarət Dövlət Xidməti" sözləri ilə əvəz edilsin.

3. "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçılarnın Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təşkili və "Malın mənsəyi haqqında sertifikat" formasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 5 dekabr tarixli 211

nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 862; 2003, № 8, maddə 456; 2008, № 4, maddə 320; 2009, № 10, maddə 852; 2012, № 7, maddə 778; 2014, № 6, maddə 736; 2016, № 5, maddə 955) adında, 4-cü hissəsində və 6-cı hissəsinin dördüncü abzasında ismin müvafiq hallarında "Antiinhisar Siyasəti və İstehlakçılarnın Hüquqlarının Müdafiəsi Dövlət Xidməti" sözləri ismin müvafiq hallarında "Antiinhisar və İstehlak Bazarnı Nəzarət Dövlət Xidməti" sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli 102 nömrəli Qərar (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 7, maddə 442; 2006, № 9, maddə 822; 2008, № 5, maddə 430; 2009, № 1, maddə 32; 2014, № 7, maddə 927; № 12, maddə 1677; 2018, № 8, maddə 1817; № 9, maddə 1924; № 11, maddə 2448) ilə təsdiq edilmiş "Təhlükə potensialı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydaları"nın 2.7-ci bəndində "Antiinhisar və İstehlak Bazarnı Nəzarət Dövlət Agentliyi" sözləri "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarnı Nəzarət Dövlət Xidməti" sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 2 avqust tarixli 1124 nömrəli Qərar (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 535; 2016, № 4, maddə 831; 2019, № 4, maddə 746; 2021, № 10, maddə 1162) ilə təsdiq edilmiş "Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokoluğunun nümunəsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

5.1. 17-ci hissədə "Antiinhisar Siyasəti və İstehlakçılarnın Hüquqlarının Müdafiəsi Dövlət Xidməti" sözləri "Antiinhisar və İstehlak Bazarnı Nəzarət Dövlət Xidməti" sözləri ilə əvəz edilsin;

5.2. Qeyd hissəsinin 1-ci və 2-ci bəndlərində "Antiinhisar Siyasəti və İstehlakçılarnın Hüquqlarının Müdafiəsi Dövlət Xidməti" sözləri "Antiinhisar və İstehlak Bazarnı Nəzarət Dövlət Xidməti" sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 159 nömrəli Qərar (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 642; 2009, № 1, maddə 32; 2015, № 5, maddə 663; 2018,

№ 8, maddə 1817) ilə təsdiq edilmiş "Yanacaq, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın Qaydaları"nın 1.6-cı, 1.7-ci bəndlərində, 2.1-ci bəndinin ikinci, 2.2-ci bəndinin birinci, 2.5-ci bəndinin beşinci, 3.1-ci bəndinin ikinci və onuncu abzaslarında ismin müvafiq hallarında "Antiinhisar və İstehlak Bazarnı Nəzarət Dövlət Agentliyi" sözləri ismin müvafiq hallarında "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarnı Nəzarət Dövlət Xidməti" sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 28 oktyabr tarixli 165 nömrəli Qərar (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 648; 2016, № 7, maddə 1364; 2019, № 4, maddə 746; № 7, maddə 1334; 2020, № 9, maddə 1202) ilə təsdiq edilmiş "Güzəştlərin tətbiqi Qaydası"nın 4-cü hissəsində "Antiinhisar Siyasəti və İstehlakçılarnın Hüquqlarının Müdafiəsi Dövlət Xidməti" sözləri "Antiinhisar və İstehlak Bazarnı Nəzarət Dövlət Xidməti" sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 noyabr tarixli 185 nömrəli Qərar (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 11, maddə 687; 2005, № 6, maddə 558; 2006, № 4, maddə 370; 2009, № 1, maddə 32; 2012, № 1, maddə 31; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955; 2017, № 9, maddə 1744; 2018, № 8, maddə 1817; 2022, № 12, maddə 1558) ilə təsdiq edilmiş "Tütünün və tütün məmulatının keyfiyyətinə və döriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nın I bəlməsinin 2-ci hissəsində "Vergilər Nazirliyi", "Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarnı Nəzarət Dövlət Agentliyi", sözləri, II bəlməsinin 2-ci hissəsində, "Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarnı Nəzarət Dövlət Agentliyi" sözləri (hər iki halda) və "Vergilər Nazirliyi," sözləri çıxarılsın.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmişdir

İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların Siyahısı

Əvvəli 7-ci sahə.

275.	7009	Arxa görünüş güzgüleri daxil olmaqla şüşə güzgülər, çərçivədə və ya çərçivəsiz
276.	7010	Malların saxlanması, naqlı və ya qablaşdırılması üçün böyük butulkalar, butulkalar, flakonlar, kəpəklər, güvəclər, bankalar, ampullalar və digər şüşə qablar; şüşə konserv bankaları; şüşədən qoruyucu txaclar, qapaqlar və digər analoji şüşə məmulatları
277.	7011	Elektrik lampalar üçün, işıq mənbələri üçün, elektron-şüa borucuqları üçün və analoji məmulatlar üçün, açıq şüşə balonları (kolbalar və borucuqlar daxil olmaqla) və onların fitinqləşdirilmiş hissələri
278.	7014	Optik emala məruz qalmamış signalizasiya qurğuların üçün şüşə məmulatları və şüşədən optik elementlər (7015 mal mövqeyinə daxil edilənlərdən başqa)
279.	7015	Saatlar üçün şüşələr və analoji şüşələr, gömrəni korreksiya edən və ya korreksiya etməyən eynək şüşələri, aynalımsız, aynalımsız və ya bənzər optik işlənməmiş şüşələr; göstərilən şüşələrin hazırlanması üçün işıq şüşə kürelər və onların seqmentləri
280.	7016	Tikintidə istifadə olunan preslənmə və ya tökmə şüşədən dərşənmə üçün bloklar, plitələr, kəpəklər, lövhəciklər və digər armaturlaşdırılmış və ya armaturlaşdırılmamış məmulatlar; mozaika və analoji dekorativ işlər üçün altılıq və ya altılıqsız şüşə kubiklər və digər kiçik şüşə formalar; vitrajlar və analoji məmulatlar; bloklar, panellər, plitələr, pərdə şəkliində və ya başqa formalarda məsaməli və ya köpükləndirilmiş şüşə
281.	7017	Laborator, gigiyenik və ya ocaqçılıq məqsədləri üçün şüşə qablar, dərəcələnməmiş və ya dərəcələnməmiş, kalibrənməmiş və kalibrənməmiş
282.	7018	Bijuteriyadan başqa, şüşə muncuqlar, mirvarini, qiymətli və ya az qiymətli daşların imitasiya edən məmulatlar və şüşədən kiçik analoji formalar və onların məmulatları; protezlərdən başqa, şüşə gözələr; bijuteriyadan başqa, lehimləmə lampası ilə işlənməmiş heykəlciklər və şüşədən hazırlanmış digər dekorativ məmulatlar; diametri 1 mm-dən çox olmayan şüşə mikroküreləri
283.	7019	Şüşə lifi (şüşə-pambığı daxil olmaqla) və ondan hazırlanmış məmulatlar (məsələn, ipik, parçalar)
284.	7020	Şüşədən digər məmulatlar
285.	7208	Eni 600 mm və ya daha çox olan, isti yayılmış, üzərinə metal çəkilmiş, qalvanik və ya digər örtüyü olmayan dəmirdən və ya aşqarlanmamış poladdan yastı prokat
286.	7209	Eni 600 mm və ya daha çox olan, soyuq vəziyyətdə yayılmış (soyuq vəziyyətdə sıxılmış), üzərinə metal çəkilmiş, qalvanik və ya başqa örtüyü olmayan dəmirdən və ya aşqarlanmamış poladdan yastı prokat
287.	7210	Eni 600 mm və ya daha çox olan, üzərinə metal çəkilmiş, qalvanik və ya digər örtüklü, dəmirdən və ya aşqarlanmamış poladdan yastı prokat
288.	7211	Eni 600 mm-dən az olan, üzərinə metal çəkilmiş, qalvanik və ya digər örtüyü olmayan dəmirdən və ya aşqarlanmamış poladdan yastı prokat
289.	7212	Eni 600 mm-dən az olan, üzərinə metal çəkilmiş, qalvanik və ya digər örtüyü olan dəmirdən və ya aşqarlanmamış poladdan yastı prokat
290.	7213	Dəmirəndən və ya aşqarlanmamış poladdan isti yayılmış, buxtalara sərbəst sarmış çubuqlar
291.	7214	Döyülmədən, isti yayılmadan, isti çəkilmədən və ya isti ekstruziyadan başqa sonrakı emala məruz qalmamış, yaymadan sonra burulmuş daxil olmaqla dəmirdən və ya aşqarlanmamış poladdan digər çubuqlar
292.	7215	Dəmirəndən və ya aşqarlanmamış poladdan digər çubuqlar
293.	7216	Dəmirəndən və ya aşqarlanmamış poladdan küncüklər, fasonlu və xüsusi profillər
294.	7217	Dəmirəndən və ya aşqarlanmamış poladdan məfillər
295.	7218	Külçə və ya digər ilkin formalarda korroziyaya davamlı polad; korroziyaya davamlı poladdan yarımfabrikatlar
296.	7219	Eni 600 mm və ya daha çox olan korroziyaya davamlı poladdan yastı prokat
297.	7220	Eni 600 mm-dən az olan korroziyaya davamlı poladdan yastı prokat
298.	7221	Buxtalara sərbəst sarmış korroziyaya davamlı poladdan isti yayılmış çubuqlar
299.	7222	Korroziyaya davamlı poladdan digər çubuqlar; korroziyaya davamlı poladdan küncüklər, fasonlu və xüsusi profillər
300.	7223	Korroziyaya davamlı poladdan məfillər
301.	7224	Külçə və ya başqa ilkin formalarda aşqarlanmış poladların digər növləri; aşqarlanmış poladların digər növlərindən yarımfabrikatlar
302.	7225	Eni 600 mm və ya daha çox olan, aşqarlanmış poladların digər növlərindən yastı prokat
303.	7226	Eni 600 mm-dən az olmaqla digər aşqarlanmış poladlardan yastı prokat
304.	7227	Buxtalara sərbəst sarmış aşqarlanmış poladların digər növlərindən isti yayılmış çubuqlar
305.	7228	Aşqarlanmış poladların digər növlərindən digər çubuqlar; aşqarlanmış poladların digər növlərindən küncüklər, fasonlu və xüsusi profillər; aşqarlanmış və ya aşqarlanmamış poladdan qazma işləri üçün işıq boş çubuqlar
306.	7229	Digər aşqarlanmış poladlardan məfillər
307.	7301	Qara metallardan zıvanalı konstruksiyalar, burğulanmış və ya burğulanmamış, deşilmiş və ya deşilməmiş, monolit və ya yığma elementlərdən hazırlanmış; qara metallardan küncüklər, fasonlu və xüsusi qaynaq edilmiş profillər
308.	7303	Tökmə çuqundan borular, borucuqlar və içibos profillər

309.	7304	Qara metallardan (tökmə çuqundan istisna olmaqla) tikisiz borular, borucuqlar və içibos profillər
310.	7305	Qara metallardan digər borular və borucuqlar (məsələn, qaynaq edilmiş, pərçimlənmiş və ya analoji üsulla birləşdirilmiş), dəriyəni en kəsikli, xarici diametri 406,4 mm-dən çox olan
311.	7306	Qara metallardan borular, borucuqlar və digər içibos profillər (məsələn, açıq tikili və ya qaynaq edilmiş, pərçimlənmiş və ya analoji üsulla birləşdirilmiş)
312.	7307	Qara metallardan borular və ya borucuqlar üçün fitinqlər (məsələn, birləşmələr, dirsəklər, xarici yivli keçidlər (sqon))
313.	7308	Qara metallardan metal konstruksiyalar (9406 mal mövqeyinin yığma tikinti konstruksiyalarından başqa) və onların hissələri (məsələn, körpülər və onların seksiyaları, şlüz qapıları, çivələr, səbəkəli dirəklər, dam çatları, inşaat fermaları, qapılar və pəncərələr və onların qurğuları, qapılar üçün kəndər, jəlizlər, balıystradalar, dayaqlar və sütunlar); metal konstruksiyalardan istifadə üçün nəzərdə tutulmuş qara metallardan hazırlanmış vərəqlər, çubuqlar, küncüklər, fasonlu profillər, borular və analoji məmulatlar
314.	7312	Elektrik izolyasiyası olmayan qara metallardan burulmuş məfillər, trosalar, kanatlar, hörmə şnurlar, stropalar və analoji məmulatlar
315.	7314	Qara metallardan məftildən metal parça (sənsuz lentlər də daxil olmaqla), səbəkə, torlar və çəpərlər; qara metallardan dolikli dartılmış vərəq
316.	7317	Mis başlıq istisna olmaqla başqa materiallardan olan başlıqlarla və ya başlıqlarsız qara metalardan mıxlar, knopkalar, çertyoj knopkalar, rıflənmış mıxlar, dəmirbəndlər (8305 mal mövqeyinə daxil olanlardan başqa) və analoji məmulatlar
317.	7318	Qara metallardan vintlər, boltlar, qaykalar, böyük vintlər, burulub keçirilən qarmaqlar, pərçimlər, spon civilləri, splintlər, saybalar (o cümlədən, yaylı) və analoji məmulatlar
318.	7320	Qara metallardan yaylar, resorlar və onlar üçün vərəqlər
319.	7324	Qara metallardan sanitariya-texniki avadanlıq və onun hissələri
320.	7325	Qara metallardan digər tökmə məmulatlar
321.	7326	Qara metallardan digər məmulatlar
322.	7407	Mis çubuqlar və profillər
323.	7408	Mis məfillər
324.	7409	Qalınlığı 0,15 mm-dən çox olan mis plitələr, təbəqələr və zolaqlar və ya lentlər
325.	7410	Qalınlığı (altılıq hesab alınmadan) 0,15 mm-dən çox olmayan mis folqa (altılıqsız və ya kağızdan, kartondan, plastmasdan və ya analoji materiallardan altılıqlı)
326.	7411	Mis borular və borucuqlar:
327.	7412	Borular və ya borucuqlar üçün mis fitinqlər (məsələn, muftalar, dirsəklər, flanslar):
328.	7413	Elektrik izolyasiyası olmayan misdən burulmuş məfillər, trosalar, hörmə şnurlar və analoji məmulatlar
329.	7415	Misdən mıxlar, knopkalar, çertyoj knopkalar, dəmirbəndlər və analoji məmulatlar; vintlər, boltlar, qaykalar, qarmaqlar, pərçimlər, splinlər, saybalar və misdən analoji məmulatlar
330.	7419	Misdən digər məmulatlar
331.	7601	Emal olunmamış alüminium
332.	7604	Alüminium çubuqlar və profillər
333.	7605	Alüminium məfil
334.	7606	Qalınlığı 0,2 mm-dən çox olan alüminium plitələr, vərəqlər, zolaqlar və ya lentlər
335.	7607	Qalınlığı (altılıq hesab alınmadan) 0,2 mm-dən çox olmayan alüminium folqa (altılıqsız və ya kağızdan, kartondan, plastmasdan və ya analoji materiallardan altılıqlı)
336.	7608	Alüminium borular və borucuqlar
337.	7614	Elektrik izolyasiyası olmayan alüminiumdan burulmuş məfillər, trosalar, hörmə şnurlar və analoji məmulatlar
338.	7616	Alüminiumdan digər məmulatlar
339.	8209	Alətlərin üzərinə quraşdırılmamış, metal-keramikadan lövhələr, kiçik tirlər, ucluqlar və alətlər üçün analoji məmulatlar
340.	8211	8208 mal mövqeyinin bığcaqlarından başqa, kəsicili tiyələri mişarənbənzər olan və ya olmayan bığcaqlar (ağacaların kəsilməsi üçün bığcaqlar da daxil olmaqla) və onlar üçün tiyələr
341.	8307	Qiyətsiz metallardan elastik borular, fitinqlər və onlarırsız
342.	8308	Geyim və ya geyim üçün lovazimatlar, ayaqqa, zərğərlik məmulatları, qol saatları, kitablar, talvarlar, dərzi məmulatları, yol lovazimatları və ya sərmaçlıq-yəhər lovazimatları və ya digər həzq məmulatları üçün istifadə olunan qiyətsiz metallardan ilgəklər, çərçivəli ilgəklər, toqqa-ılğəklər, qarmaqlar, halqalar, bəndlər və analoji məmulatlar; qiyətsiz metallardan buruşkililə və ya ikiye haçalanmış pərçimlər; qiyətsiz metallardan muncuqlar və parıldayan bezəklər
343.	8309	Qiyətsiz metallardan txaclar, qapaqlar (dişli qapaqlar, yivli qapaqlar və mayenin tökülməsi üçün qurğusu olan txaclar daxil olmaqla), butulkalar üçün bağlayıcı qapaqlar, yivli txaclar, txaç üstlükləri, həmetlikləşdirən və digər qablaşdırıcı lovazimatlar
344.	8311	Aşağı və yuxarı temperaturlu lehimləmə, qaynaq və ya metalların və ya metal karbidlərinin çökdürülməsi istifi istifadə edilən örtüklü və ya flüs materiallardan özəklili qiyətsiz metallardan və ya metal karbidlərinin məfillər, çubuqlar, borular, lövhələr, elektrodlar və analoji məmulatlar; püskürdülmə ilə metallaşdırma üçün istifadə edilən qiyətsiz metal tozunun qızdırılıb bitişdirilməsi ilə alınan məfillər və çubuqlar

345.	8482	Kürəcikli və ya diyircəklili diyirlənmə yastıqları
346.	8484	Digər materialla birləşmiş metal təbəqədən və ya iki və ya daha çox metal laylarından ibarət olan araqaqlar və analoji birləşdirici elementlər; paketlərə, konvertlərə və ya analoji bağlamalara qablaşdırılmış, müxtəlif tərkibli, araqaqların və analoji birləşdirici elementlərin dəstləri və ya kompלקtli, mexaniki sıxlaşdırıcılar
347.	8506	İlkin elementlər və ilkin batareyalar
348.	8512	Velosipedlərdə və ya mühərrikli nəqliyyat vasitələrində istifadə olunan elektrik işıqlandırıcı və ya signalizasiya avadanlığı (8539 mal mövqeyinin məmulatlarından başqa), şüşəmənzilçilər, buzlaşdırıcı və tərləmə ələyehni cihazlar
349.	8522	Yalnız və ya əsasən 8519 və ya 8521 mal mövqeyinin aparatırsı ilə istifadəyə yararlı olan hissələr və lovazimatlar
350.	8524	Sensorlu ekran da daxil olmaqla, yastı ekran panelli modullar
351.	8539	Elektrik közmə və ya qablaşdırılan lampalar, gəmetik, işıq istiqamətlənməmiş lampalar daxil olmaqla, eləcə də ultrabənövşəyi və ya infraqırmızı lampalar; qövş lampaları
352.	8544	Birləşdirici qurğularla və ya onlarırsız izolyasiyalı naqillər (minalanmış və ya anodlaşdırılmış naqillər daxil olmaqla), kəbellər (koaksial kəbellər daxil olmaqla) və digər izolyasiyalı elektrik keçiricilər; elektrik



## Azərbaycan Respublikasının Nazirlər Kabineti

## QƏRAR

Bakı şəhəri, 4 avqust 2023-cü il

**“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemlı aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və balansında olan, balans dəyəri 1 (bir) milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsəbiqə Komissiyasının yaradılması barədə**

"Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanının 5.2-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadi Şurasının 2022-ci il 24 noyabr tarixli Qərarının (protokol № 18) 5-ci, 6-cı və 7-ci hissələrində qeyd olunanları nəzərə alaraq "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının idarəetməsinə verilmiş problemlı aktivlər üzrə ödənilməmiş borcların əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və balansında olan, balans dəyəri 1 (bir) milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının satılması və kənar idarəçilərə idarəetməyə verilməsi prosesində şəffaflığın təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (bundan sonra - "Aqrarkredit" QSC) tərəfindən "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətindən (bundan sonra - "Azərbaycan Beynəlxalq Bankı" ASC) alınmış problemlı aktivlərin (borcların) əvəzində əldə edilmiş və balansında olan, Azərbaycan Respublikasının ərazisində və Azərbaycan Respublikasının hüddudlarından kənar yerdə, balans dəyəri 1 (bir) milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının hərrac və müsəbiqə yolu ilə satılması və kənar idarəçilərə idarəetməyə verilməsi, habelə ödənişində ciddi problemlər olan və ümid

hesab edilən yerli və xarici aktivlər üzrə borcların tələb hüquqlarının (bundan sonra - problemlı əmlaklar və onlar üzrə tələb hüquqları) kollektor və hüquq şirkətlərinə, eləcə də ayrı-ayrı hüquqi və ya fiziki şəxslərə satılması, habelə investisiya layihələrinə iştirak payı kimi qoyulması və həmin payın sonradan satılması və ya professional idarəedən hüquqi şəxslərə idarəetməyə verilməsi üzrə əqdrlərin bağlanılması barədə qərarların qəbul edilməsi məqsədilə aşağıdakı tərkibdə Problemlı aktivlərin (əmlakların) və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə verilməsi və iştirak payı kimi qoyulması üzrə Müsəbiqə Komissiyası yaradılın:

**Komissiyanın sədri**

Azər Bayramov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini

**Komissiyanın üzvləri:**

Malik Vəliyev - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Hörracların Təşkilatı Mərkəzi" publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini, sədr vəzifəsini icra edən

Emil Məmmədov - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə və təminat şöbəsi müdirinin müavini

Rəşad Zalov - Azərbaycan Respublikası Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsi müdirinin müavini

Natiq Quliyev - Azərbaycan Respublikası Mərkəzi Bankının Təhlükəsizlik Departamentinin Problemlı aktivlərlə iş şöbəsinin rəisi.

2. "Problemlı aktivlərin (əmlakların) və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə verilməsi və iştirak payı kimi qoyulması üzrə Müsəbiqə Komissiyasının fəaliyyət qaydası" təsdiq edilsin (əlavə olunur).

3. Problemlı aktivlərin (əmlakların) və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə verilməsi və iştirak payı kimi qoyulması üzrə Müsəbiqə Komissiyasına (bundan sonra - Müsəbiqə Komissiyası) tapşırılsın ki:

3.1. "Aqrarkredit" QSC-nin əsaslandırılmış təklifləri əsasında:

3.1.1. problemlı əmlakların və onlar üzrə tələb hüquqlarının hərrac və müsəbiqə yolu ilə satılması, kollektor və hüquq şirkətlərinə, eləcə də ayrı-ayrı hüquqi və fiziki şəxslərə satılması, idarəetməyə verilməsi, habelə investisiya layihələrinə iştirak payı kimi qoyulması və həmin payın sonradan satılması və ya professional idarəedici hüquqi şəxslərə idarəetməyə verilməsi barədə qərarlar qəbul etsin;

3.1.2. problemlı əmlaklar və onlar üzrə tələb hüquqlarının hər hansı biri barədə satış qərarı qəbul edildikdə müvafiq əmlak üzrə seçilmiş nüfuzlu müstəqil qiymətləndiricinin rəyi nəzərə alınmaqla, əmlakın ilkin satış qiyməti barədə qərar qəbul etsin, habelə müsəbiqə vasitəsilə satıldıqda müsəbiqənin şərtlərini müəyyən etsin;

3.1.3. əmlakların açıq hərraclarda satışı məqsədilə ixtisaslaşdırılmış hərrac təşkilatlarının seçməsinə təmin etsin, əmlak müsəbiqə vasitəsilə satıldıqda müsəbiqə haqqında elanların mediada yayılması təşkil etsin və müsəbiqə qalibini müəyyən etsin;

3.1.4. əmlakların kənar idarəçilərə idarəetməyə verilməsinin üsullarını (birbaşa müqavilə və ya müsəbiqə əsasında), şərtlərini, tələblərini və müddətini, habelə müsəbiqə qalibini müəyyən etsin;

3.1.5. əmlakların növündən və mürəkkəbliyindən asılı olaraq, onların satılması və ya kənar idarəçilərin idarəetməsinə verilməsi zamanı müddəla kənar məsləhətçinin cəlb edilməsi barədə qərar qəbul etsin;

3.2. ipoteka (girov) predmeti olan və borc tələbi yönəldilmiş əmlakların satılması vəziyyəti ilə bağlı "Aqrarkredit" QSC-nin məlumatlarına baxsın və tövsiyələrini versin;

3.3. işini bu Qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş Müsəbiqə Komissiyasının fəaliyyət qaydasına uyğun olaraq təşkil etsin və zərurət yaranıqda öz işinə dair reqlamentlər, həmçinin digər tənzimləyici qərarlar qəbul etsin.

4. "Aqrarkredit" QSC-yə tapşırılsın:

4.1. problemlı əmlakların və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə verilməsi və ya kimi qoyulması məqsədilə zəruri təşkilatı və hazırlıq işləri aparsın, həmin əmlakların qiymətləndirilməsi və satışı üçün müstəqil qiymətləndirici, ekspert, əmlakın növündən və mürəkkəbliyindən asılı olaraq işə kənar məsləhətçi cəlb edilməsi ilə bağlı tədbirlər həyata keçirsin;

4.2. hər bir əmlakın satışı üzrə tələb olunan məlumatları, o cümlədən əmlakın tərkibi, vəziyyəti, texniki parametrləri və ilkin satış qiymətinin formalaşmasına dair digər əsaslandırılmış göstəriciləri (qiymətləndirmə hesabatları daxil olmaqla) Müsəbiqə Komissiyasına təqdim etsin;

**Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 avqust tarixli 267 nömrəli Qərarı ilə təsdiq edilmişdir****Problemlı aktivlərin (əmlakların) və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə verilməsi və iştirak payı kimi qoyulması üzrə Müsəbiqə Komissiyasının fəaliyyət****QAYDASI****1. Ümumi müddəalar**

1.1. "Problemlı aktivlərin (əmlakların) və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə verilməsi və iştirak payı kimi qoyulması üzrə Müsəbiqə Komissiyasının fəaliyyət Qaydası" (bundan sonra - Qayda) "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrası ilə əlaqədar "Aqrarkredit" QSC-nin idarəetməsinə verilmiş problemlı aktivlər üzrə ödənilməmiş borcların əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və balansında olan, Azərbaycan Respublikasının ərazisində və Azərbaycan Respublikasının hüddudlarından kənar yerdə yerləşən balans dəyəri 1 (bir) milyon manatdan yuxarı olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının (bundan sonra - problemlı aktivlər (əmlaklar) və onlar üzrə tələb hüquqları) hərrac və müsəbiqə yolu ilə satılması və kənar idarəçilərə idarəetməyə verilməsi, habelə ödənişində ciddi problemlər olan və ümid

1.3. Azərbaycan Respublikasının hüddudlarından kənar yerdə yerləşən problemlı aktivlərin (əmlakların) və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə verilməsi və iştirak payı kimi qoyulması, habelə investisiya layihələrinə iştirak payı kimi qoyulması və həmin payın sonradan satılması və ya professional idarəedən hüquqi şəxslərə idarəetməyə verilməsi üzrə əqdrlərin bağlanılmasına bu Qaydanın tələbləri nəzərə alınmaqla həm yerli, həm də xarici şirkətlər cəlb edilə bilər. Bu zaman həmin şirkətlər aktivin (əmlakın) təminatına uyğun idarə edilməsi sahəsində təcrübəyə malik olmalıdır.

1.4. Müsəbiqə Komissiyasının katiblik vəzifələri, o cümlədən kərgizdarlığının, fərsətlər işlərinin və fəaliyyəti ilə bağlı digər işlərin təşkilatı "Aqrarkredit" QSC tərəfindən həyata keçirilir.

**2. Müsəbiqə Komissiyasının fəaliyyət qaydası**

2.1. Müsəbiqə Komissiyasının tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

2.2. Müsəbiqə Komissiyası üzvlərinin sayı 5 (beş) nəfərdən ibarətdir. Komissiya üzvləri ictimai (əvəzi ödənilmədən) əsaslarla fəaliyyət göstərir.

2.3. Müsəbiqə Komissiyası problemlı aktivlər (əmlaklar) və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə verilməsi və iştirak payı kimi qoyulması ilə bağlı müvafiq təklifləri müzakirə edərək və aşağıdakı sənədlərə, eləcə də onlarla əlaqəli digər sənədlərə baxaraq müvafiq qərarlar qəbul edir:

2.3.1. əmlakların ilkin satış qiyməti barədə əsaslandırılmış təklif və müstəqil qiymətləndiricinin rəyi;

2.3.2. əmlakların açıq hərraclarda satışı məqsədilə ixtisaslaşdırılmış təşkilatların seçilməsi, əmlakın kənar idarəçilərə idarəetməyə verilməsinin üsulları (birbaşa müqavilə və ya müsəbiqə əsasında), şərtləri, tələbləri və müddəti barədə əsaslandırılmış təklif və qərar layihəsi;

2.3.3. əmlakların növündən və mürəkkəbliyindən asılı olaraq, onların satılması və ya kənar idarəçilərin idarəetməsinə verilməsi zamanı müddəla kənar məsləhətçinin cəlb edilməsi barədə qərar layihəsi;

2.3.4. hər bir əmlakın satışı və ya kənar idarəçilərin idarəetməsinə verilməsi üzrə tələb olunan məlumatları, o cümlədən əmlakın tərkibinə dair siyahı, texniki parametrləri və ilkin satış qiymətinin formalaşmasına dair digər əsaslandırılmış göstəriciləri;

2.3.5. hər bir əmlak üzrə həmin əmlakın əldə edilməsinə rəsmiləşdirən sənəd əlavə olunmaqla, onun satılması və ya idarəetməyə verilməsi barədə əsaslandırılmış təklif və qərar layihəsi;

2.4. Müsəbiqə Komissiyası müstəqil qiymətləndiricinin müəyyən etdiyi bazar dəyəri nəzərə alınmaqla əmlakın ilkin satış qiymətini təsdiq edərək onun həmin qiymətlə hərrac vasitəsilə satışı barədə müvafiq qərar qəbul edir. Bundan sonra həmin əmlak "Aqrarkredit" QSC tərəfindən hərraca çıxarılır.

2.5. Əmlakların satılması üzrə hərrac əşya

2.5.1. hərrac təşkilatı hərracın keçirilməsinə ön gec 30 (otuz) gün qalmış hərracın keçirilməsi barədə 30 % əlaqəli internet sahəsində və mediada hərracın keçirilməsi barədə elan verir;

2.5.2. hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğə, müddətə və qaydada bəh verirlər. Hərrac baş tutmadıqda bütün sifarişçilərin, habelə hərrac baş tutduqda qalib gəlmiş iştirakçıların bəh geri qaytarılır. Hərracın qalibi ilə müqavilə bağlanıldıqda, onun ödədiyi bəhin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrasına hesabına daxil edilir;

2.5.3. hərracın baş tutmuş hesab edilməsi üçün hərracda ən az 2 (iki) iştirakçı olmalıdır. Ən yüksək qiyməti təklif etmiş hərrac iştirakçısı hərracın qalibi elan olunur;

2.5.4. hərracın iştirakçılarından sayı 2-dən az olduqda və ya qalib gəlmiş iştirakçı əmlak almaqdan imtina etdikdə hərrac baş tutmamış hesab edilir və əmlak növbəti (ikinci) hərraca çıxarılır. Bu zaman qalib gəlmiş iştirakçının ödədiyi bəh geri qaytarılır. Növbəti (ikinci) hərrac ilkin hərracın keçirildiyi gündən sonra 15 (on beş) gün ərzində keçirilməlidir. Müsəbiqə Komissiyası istisna hallarda (əmlakın növü, əhəmiyyəti, məbləği və s.) bu müddəti artırılması barədə qərar qəbul edə bilər. Bu halda hərrac təşkilatı təkrar hərracın keçirilməsi barədə elan etməlidir. Elan bu yarımbənd nəzərə alınmaqla müəyyən edilmiş qaydada verilir və bu zaman hərracın növbəti (ikinci) hərrac olması qeyd edilir;

2.5.5. növbəti (ikinci) hərracda əmlak hərraca ilkin satış qiymətindən 10 % aşağı qiymətlə çıxarılır. İkinci hərracın baş tutmuş hesab edilməsi üçün hərracda ən az 1 (bir) iştirakçı olmalıdır. İkinci hərracda iştirakçı olmadıqda və ya qalib gələn iştirakçı əmlak almaqdan imtina etdikdə hərrac baş tutmamış hesab edilir, bu zaman qalib gəlmiş iştirakçının ödədiyi bəh geri qaytarılır. Bundan sonra əmlak ikinci hərracın keçirildiyi gündən sonra 15 (on

beş) gün ərzində sonuncu (üçüncü) dəfə hərraca çıxarılır və hərrac təşkilatı bu müddətdə son (üçüncü) hərracın keçirilməsi ilə bağlı elan verməlidir;

2.5.6. son (üçüncü) hərracda əmlak ilkin satış qiymətindən 30 % aşağı qiymətlə hərraca çıxarılır. Son (üçüncü) hərracda azı 1 (bir) iştirakçı iştirak etdikdə hərrac baş tutmuş hesab olunur və həmin iştirakçı əmlakı alaraq hərracın qalibi elan edilir;

2.5.7. hərracın qalibi və hərrac təşkilatı hərracın keçirildiyi gün hərracın növbəti (ikinci) hərracın keçirilməsi barədə qərar qəbul edir. Hərracın qalibi olmuş iştirakçı protokolu imzalamaqdan imtina etdikdə ödədiyi bəh geri qaytarılır. Protokolu imzalamaqdan imtina edən hərrac təşkilatı hərracın qalibinə bəh iştirakçı iştirak etdikdə hərrac baş tutmuş hesab olunur və həmin iştirakçı əmlakı alaraq hərracın qalibi elan edilir;

2.5.8. son (üçüncü) hərracda iştirakçı olmadıqda və ya hərracın qalibi əmlakı almaqdan imtina etdikdə ödədiyi bəh geri qaytarılır. Hərracın qalibi olmuş iştirakçı protokolu imzalamaqdan imtina etdikdə ödədiyi bəh geri qaytarılır. Protokolu imzalamaqdan imtina edən hərrac təşkilatı hərracın qalibinə bəh iştirakçı iştirak etdikdə hərrac baş tutmuş hesab olunur və həmin iştirakçı əmlakı alaraq hərracın qalibi elan edilir;

2.5.9. hərrac təşkilatı hərracları (o cümlədən növbəti (ikinci) və son (üçüncü) hərracın təşkilatı, keçirilməsi və nəticələrinin dair hesabat hazırlamalı və "Aqrarkredit" QSC-yə təqdim etməlidir.

2.6. Əmlak hərracda satılmadıqda görüləcək tədbirlər:

2.6.1. aktiv (əmlak) bu Qaydanın 2.4.-cü bəndində nəzərdə tutulmuş formada hərracda satılmadıqda Müsəbiqə Komissiyası "Aqrarkredit" QSC-nin əsaslandırılmış təklifləri əsasında aşağıdakılar barədə qərar qəbul edir:

2.6.2. əmlakın müsəbiqə yolu ilə birbaşa müqavilə əsasında üçüncü şəxslərə satılması;

2.6.3. əmlakın hissə-hissə bölünərək müsəbiqə yolu ilə birbaşa satılması (bu hal yalnız bölünməsi və ya ayrılması mümkün olan aktivlərə şamil olunur);

2.6.4. əmlakın kənar idarəçiyə idarəetməyə verilməsi;

2.6.5. əmlakın investisiya layihələrinə iştirak payı kimi qoyulması.

2.7. Əmlakın hissə-hissə satılması onun tərkibindən əmlakların bölünərək və ya ayrılaraq birbaşa müqavilə əsasında satılmasını nəzərdə tutur. Bu zaman aktivin tərkib hissələrinin qiymətləndirilməsi həmin əmlakın qiymətləndirilməsi hesabına əsasən aparılır, bu mümkün olmadıqda isə bu Qaydanın 2.3.1-ci yarımbəndi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir.

2.8. Müsəbiqə Komissiyası "Aqrarkredit" QSC-nin təklifi ilə hərrac vasitəsilə satılmayan aktivin (əmlakın) bu Qaydanın 2.6.2-ci və 2.6.3-cü yarımbəndlərinə uyğun daha aşağı qiymətə, lakin əmlakın ilkin qiymətləndirmə dəyərinin 50 %-dən az olmamaq şərtlə müsəbiqə yolu ilə üçüncü şəxslərə satılması barədə qərarlar qəbul edir. Bu zaman Müsəbiqə Komissiyası:

2.8.1. hər bir müsəbiqənin şərtlərini müəyyən edir;

2.8.2. müsəbiqədə iştirak etmək üçün verilmiş təklifləri qiymətləndirir;

2.8.3. müsəbiqənin qalibini müəyyən edir və onunla "Aqrarkredit" QSC əsasında müqavilənin imzalanması barədə qərar qəbul edir;

2.8.4. müsəbiqədə iştirak etmək niyyətində olan fiziki və hüquqi şəxslər (bundan sonra - iddiaçı) müəyyən edilmiş müddətdə formasiya Müsəbiqə Komissiyası tərəfindən təsdiq olunan ərizəni "Aqrarkredit" QSC-yə təqdim etməli və müsəbiqənin şərtlərini yerinə yetirmək üçün öhdəliklər götürməlidir;

2.8.5. iddiaçı müsəbiqənin şərtlərinə uyğun olaraq hazırladığı təklifləri müsəbiqənin keçirilməsi haqqında məlumatda göstərilən müddət ərzində qapalı şəkildə "Aqrarkredit" QSC-yə təqdim etməlidir;

2.8.6. bir iddiaçı müsəbiqədə iştirak etmək üçün yalnız bir ərizə verə bilər;

2.8.7. iddiaçı Müsəbiqə Komissiyasına yazılı bildiriş verməklə ərizələrin qəbul müddəti bitənədək ərizəsinin geri götürülməsi barədə qərar qəbul edə bilər.

2.8.8. müsəbiqənin keçirilməsi haqqında məlumat müsəbiqənin keçirildiyi gündən ən azı 30 (otuz) gün əvvəl mediada dərc edilməlidir;

2.8.9. müsəbiqənin keçirilməsi haqqında məlumatda aşağıdakılar göstərilir:

1. əmlakın tam rəsmi adı, hüquqi və faktiki ünvanı və nizamnamə kapitalının həcmi (satış qiyməti, dəyəri);

2. əmlakın yerləşdiyi torpaq sahəsi və onun üzərində yerləşən tikililərin yüklülük vəziyyəti (əgər mövcuddursa);

3. qeyri-maddi aktivlərin (patent, ticarət markası və s.) həcmi;

4. istehsal olunan məhsulların (gözlənilən iş və göstərilən xidmətlərin) əsas nomenklaturası;

5. işçilərin sayı;

6. müsəbiqə iştirakçıları qarşısında irəli sürülən şərtlər;

7. kreditör və debitor borcların həcmi;

8. iddiaçılardan ərizələrin qəbulunun başlanmasını və bitməsi müddəti (günü və saati), qəbul yerlərinin ünvanı

(əlaqə nömrələri və qəbul vaxtları göstərilməklə);

9. iddiaçılar tərəfindən müsəbiqədə iştirak üçün verilən sənədlərin siyahısı və onların tərtibatı üçün müəyyən edilmiş tələblər;

10. Müsəbiqə Komissiyası tərəfindən müsəbiqə qalibinin müəyyən edilməsi tarixi, saati və yeri;

11. əmlakla, onun növü və parametrləri ilə bağlı sənədlərlə tanış olma qaydası və müddəti.

2.9. Müsəbiqə Komissiyası tərəfindən müsəbiqənin qalibinin müəyyən edilməsi barədə qərarın qəbulu ilə müsəbiqə yekunlaşmış hesab olunur.

2.10. Müsəbiqənin iştirakçısı olmadıqda və ya qalib gələn şəxs müqavilə bağlamaqdan imtina etdikdə Müsəbiqə Komissiyası əmlakın birbaşa müqavilə üsulu ilə kənar idarəçilərə idarəetməyə verilməsi barədə qərar qəbul edə bilər.

2.11. Əmlaklar birbaşa müqavilə üsulu ilə kənar idarəçilərə idarəetməyə verilməsi barədə qərar qəbul edilir.

2.11.1. hər bir əmlakın idarəetməyə verilməsi şərtlərini müəyyən edir;

2.11.2. kənar idarəçi ilə müqavilənin bağlanılması barədə qərar qəbul edir.

2.12. Əmlaklar bu Qaydanın 2.6.4-cü yarımbəndində uyğun olaraq onların istifadə olunacağı sahədə təcrübəyə malik olan və əmlakı idarə etmək potensialı olan kənar idarəçi hüquqi və fiziki şəxslərə idarəetməyə verilib.

2.13. Əmlak yalnız investisiya proqramı əsasında kənar idarəçiyə idarəetməyə təqdim edilir.

2.14. İntestisiya proqramında ən azı aşağıdakı məlumatlar öz əksini tapanmalıdır:

2.14.1. kənar idarəçinin sahə üzrə təcrübəsini və idarəetmə potensialını müəyyən etməyə imkan verən məlumatlar;

2.14.2. investisiya qoyuluşlarının istiqamət, müddət və məbləğləri göstərilən investisiya planı;

2.14.3. idarəetməyə verilmiş əmlak üzrə öhdəliklərin yerinə yetirilməsi qrafiki;

2.14.4. idarəetməyə verilmiş əmlakın təklif olunan idarəetmə və təşkilatı strukturu;

2.14.5. maliyyə proqnozları;

2.14.6. risklər və onların idarə edilməsi alətləri.

2.15. İntestisiya proqramında göstərilən məlumatlar "Aqrarkredit" QSC-nin özü və ya onun müvəkkil etdiyi kənar qiymətləndirici tərəfindən qiymətləndirilməli və Müsəbiqə Komissiyasına rəsmi rəy təqdim olunmalıdır.

Ardı 10-cu səh.







## REGIONLAR

# Tezliklə Füzuliyə də qayıdış başlayacaq

## Sentyabrda burada ilk məktəb zəngi çalınacaq

**İnsanı xoşbəxt edən əsas amillərdən biri onun yurdunda-yuvasında rahat yaşamasıdır. Sığnaqlar, yataxanalar müvəqqətidir, orada bir ömür yaşamaq mümkün deyil. İnsanın öz əlləri ilə tikib-qurduğu balaca bir daxmadakı rahatlığı heç bir yataxana şəraiti verə bilməz - lap 2-3 otaqlı olsa belə.**

1988-ci ildən köçkün düşmüş bir çox soydaşımız 30 ildən çox Bakıda və rayonlardakı yataxanalarda, övəllər hətta çadır şəhərciklərində məskunlaşmışdır. İndi isə onlar Vətən müharibəsindəki böyük zəfərin sevinci, doğma yurda dönüşünün həsrəti ilə yaşayırlar.

Bu, təbii. Çünki 44 günlük Vətən müharibəsinin ardından işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışın təmin olunmasının dövlətin əsas prioriteti olduğunu onlar yaxşı bilirlər. Bilirlər ki, Qarabağda və Şərqi Zəngəzurdə yeni infrastrukturun qurulması, evlərin tikilməsi, yolların və digər kommunikasiya sistemlərinin yaradılması ilə genişmiqyaslı işlərə start verilib. Onu da görürlər ki, qısa zaman kəsiyində dağıdılmış, yerliyəsalınmış olumşu şəhərlərin, kənd və qəsəbələrin yenidən qurulması, yeni binaların, "ağıllı kənd" və hava limanlarının tikilməsi Böyük Qayıdışın başlanğıcıdır. Artıq, daha dəqiq



Füzuli şəhəri yaxın zamanda belə olacaq

desək, 2022-ci il iyulun 19-dan Ağalı kənd sakinlərinin bir qrupu doğma ocaqlarında yaşayır. Daha sonra digər yerlərə də köç edilib. Taliş, Zabux, Sus, eləcə də Suqovuşan, Hadrtut, Tuğ sakinlərinin işığı azalmış gözlərinə nur gəlib. Doğma yurdun havası, suyu onlara can dərmanı olub.

Budur, Füzuli şəhərinə də qayıdış başlanıb. O Füzuliyə ki rayon olaraq zəngin infrastruktur və tarixi abidələri ilə Qarabağda məşhurdur. İşğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri olan Füzuli tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi idi. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizgüşi Şeyx Babı Yaqub (XIII əsr) türbəsini, Aşa-

ğı Veysəli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədilər kəndində Orta əsr qəbiristanlığının ərazisində sənəduq formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etməklər. 2020-ci il oktyabrın 17-də Füzulinin başı üstündə dolanış buldukları dağıdıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəhərin azad olunması ilə bağlı verdiyi xoş xəbər bütün Azərbaycanı sevindirdi. Füzuli həsrəti bitdi.

Füzuli Vətən müharibəsi günlərində çətin döyüşlər gədən ərazi idi. Ona görə də ona "döyüşən şəhər" adı verilmədi. Prezident İlham Əliyev hələ müharibə gədən vaxtı Füzuli əməliyyatının hərbi kitablarına salınacağını bildirməklə, bu qələbənin ağırlığını, necə bir

qəhrəmanlıqla qazanıldığını xalqın təsəvvüründə canlandırdı və yaddaşında əbədi möhkəmləndirdi. Füzuli ermənilərin məğlubedilməzliyi barədə yaradılmış mifin dağıldığı məkandır. Rayonun mərkəzində Ohanyan soddı keçirdi. Bundan başqa, ermənilər orada illərlə güclü istehkam və müdafiə obyektləri qurmuşdular. Bütün bunların ilk günlərdə Azərbaycan Ordusu tərəfindən darmadağın edilməsi erməni ordusunda ruh düşkünlüyünün və fərariliyinin yaranmasına səbəb oldu. Nə gözəl!

Müharibədən sonra təməli qoyulan Zəfər yolu Füzulidən başlanıb. Tikintisi başa çatıb yolda artıq çox rahat gediş-gəliş təmin olunub. Həmçinin Füzuli Beynəlxalq Hava Limanı ilk təyyarələri də qəbul

edib və artıq fəaliyyət göstərir. Horadiz-Ağbend demir yolu xətti, Füzuli-Hadrtut avtomobil yolu istiqamətində görülən işlər, "Füzuli" yarımstansiyasının açılışı da Böyük Qayıdışın hazırlıqlarıdır.

Prezident İlham Əliyev 2021-ci ildə Füzuli-Ağdam avtomobil yolunun və "ağıllı kənd" layihəsinin davamı olan Dövlətyarlının təməlini qoyub. Hazırda 22,4 hektarlıq ərazidə Füzuli Mərkəzi Parkı yaradılır. Parkda insanların idmanla məşğul olmaları üçün müxtəlif idman qurğuları quraşdırılacaq. Piyada, qaçış və velosiped yolları, minifutbol və multifunksional idman sahələri yaradılacaq. Bundan başqa, yaşlı və fiziki imkanları məhduf insanlar üçün məşğul olmaq üçün rahat və keyfiyyətli şəraitlə təmin olunacaq. Füzulidə daha hansı işlərin görülməsi barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirir: "Yeni şəhər işğaldan əvvəlki şəhərlə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü ilə müqayisədə 2,5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. Avtomobil yollarının uzunluğu 46 kilometr, velosiped yolları isə 85 kilometr olacaq. Əsasən yaşılıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində, 5 hektar sahədə memorial kompleks salınacaq. Orada "İşğal" muzeyi, memorial kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradıla-

caq. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə verəcək. Şəhərdə çoxmərtəbəli binalarla yanaşı, az və ortamərtəbəli çoxmənzilli binalar inşa ediləcək, hətəyənə bağ sahələri olan fərdi evlər tikiləcək. Tezliklə Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomotivinə çevriləcək. Bir sözlə, çox keçməz ki, Füzuli cənəb bir məkana çevriləcək".

Təbii ki, həmin cənəb məkanda yaşamaq, rahat ömür sürmək hər bir füzulilinin haqqıdır. Məhz bu haqqı qazananlar üçün ilkin qayıdışa başlanıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında keçirdiyi püşkatma 144 ailəyə şamil edilib, 509 nəfər mənzillə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Ağdam rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

Bu ay onların Füzuli şəhərinə qayıdışları gözlənilir. Şəhərdə hazırda 38 binadə tikinti-quraşdırma işləri aparılır. Ümumiyyətlə, ilin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq. Sentyabrda 30 ildən sonra ilk dəfə Füzuli şəhərinə də ilk zəng səslənəcək. Şəhərdə inşa edilən orta məktəb demək olar hazırdır. 2040-cü ilədək isə şəhərdə 50 min nəfər məskunlaşacağı gözlənilir.

Züleyxa ƏLİYEV,  
"Azərbaycan"

## Ağdamda 42 min 775 ton taxıl istehsal olunub

### Bostan və tərəvəz bitkilərinin yığılı isə davam edir

**Ağdam rayonunun fermerləri və torpaq mülkiyyətçiləri taxıl biçimini başa çatdırıblar.**

Rayon statistika idarəsindən AZƏRTAC-a bildirilib ki, 10 min 354 hektar taxıl sahəsindən 42 min 775 ton məhsul əldə edilib. Məhsulun 34 min 695 tonu buğda, 8 min 80 tonu arpadır. Hər hektara məhsuldarlıq orta hesabla 41,3 sentner, o cümlədən buğda sahələrində 41,9 sentner, arpa sahələrində isə 39 sentnerdir.

Hazırda biçilmiş taxıl sahələrində şum qaldırılır. Rayon statistika idarəsindən həmçinin məlumat verilib ki, 3545 hektarda becərilmiş tərəvəz, bostan, kökümeyvəli və köküymurların 2520 hektarında məhsul yığılı aparılıb. Sahələrdən ümumilikdə 54 min 366,8 ton məhsul toplanıb. Hər hektara məhsuldarlıq orta hesabla 215,7 sentnerdir.

Torpaq mülkiyyətçiləri yüksək məhsuldarlıq əldə etmək üçün torpağa aqrotexnik qulluq edirlər. Rayonda təkrar əkinin təbii qə qə uğurla həyata keçirilir.

## Daşkəndə taxıl yığılı sürətlənir

**Dağlıq ərazidə yerləşən Daşkənd rayonunda kənd təsərrüfatı məhsulları arın zonasına nisbətən gec yetişir. Bu məhsulların yığılı nisbətən havaların soyuq vaxtlarına düşdüyündən rayon fermerləri çalışırlar ki, yetişdirdikləri məhsulu vaxtında toplasınlar.**



Bir neçə gündür rayonda taxıl biçiminə başlanılmışdır. Hava şəraitinin olverşi keçməsindən istifadə edən fermerlər biçini qısa vaxtda başa çatdırmaq üçün bütün qüvvələrini səfərbər etmişlər.

Qeyd edək ki, cari ilin məhsulu üçün Daşkənddə 403 hektarda arpa, 213 hektarda isə buğda əkilmişdir ki, bu da əvvəlki ilə nisbətən çoxdur. Bir neçə gün ərzində fermerlər 158 hektardan 304 ton məhsul biçmişlər.

Daşkənd Aqrar İnkişaf Mərkəzinin direktoru Rahil Həsənovun sözlərinə görə, rayonda taxıl biçimində heç bir problem yoxdur. Fermerlər lazımı qədər kombayn və texnika ilə təmin olunmuşlar. Biçin davam edir.

## Qazax şəhəri abadlaşır

**Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasay əsasında digər rayonlar kimi, Qazaxda da son illər bir sıra genişmiqyaslı quruculuq işləri həyata keçirilib.**

Bu günlər "Azərsu" ASC tərəfindən Qazax şəhərində inkişafı və tullantı sistemlərinin yenidən qurulması layihəsi başa çatdırıldıqdan sonra prospekt və küçələrdə abadlıq işlərinin həyata keçirilməsinə başlanılmışdır.


Qısa vaxt ərzində şəhərin 16 küçəsinə yeni asfalt örtüyü salınmışdır. Bundan başqa, Nəriman Nərimanov yaşayış massivində yerləşən bütün binalarda, eləcə də Heydər Əliyev prospektindəki 7, Azadlıq küçəsindəki 5, Şəhidlər xiyabani küçəsindəki 4, Əliğa Şıxlinski küçəsindəki 2, Ələddin Qədirov küçəsində yerləşən 3, Hüseyn Arif küçəsindəki 4 çoxmənzilli yaşayış binalarının həyotində abadlıq işləri aparılaraq "Abad məhəllə" kimi sakinlərin istifadəsinə verilməmişdir.

Rayonda aparılan abadlıq işləri davam edir. Şəhərin küçələrində, eləcə də çoxmənzilli yaşayış binalarının həyotlərində səliqə-sahman yaradılır, vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür.

S. YUNISOĞLU,  
"Azərbaycan"

## Qaxın meyvə bağlarından indiyədək 4 min tona yaxın məhsul yığılıb

**Qax rayonunun meyvə bağlarında məhsul yığılı davam edir. İndiyədək bağlardan 3985 ton məhsul tədarük olunub. Bu barədə AZƏRTAC-a Qax Rayon Statistika İdarəsindən məlumat verilib.**



Bildirilib ki, hazırda rayonda meyvə bağlarının ümumi sahəsi 12 min 16,2 hektardır. Bu bağların 10 min 186,9 hektarında fındıq bağları təşkil edir. İndiyədək bağlardan 975,8 ton saftalı, 642,1 ton gavalı, 554,8 ton alma, 369,5 ton ərək, 342,9 ton armud, 281,9 ton giləs, 55 ton fındıq və digər meyvələr yığılıb. Xurma, nar, şabalıd, qoz yığılıma isə hələlik başlanılmayıb.

İdarədən verilən məlumata görə, hazırda rayonda 152 hektar üzüm bağı var. İndiyədək bağlardan 78,4 ton məhsul yığılıb.

Sabir ƏLİYEV,  
"Azərbaycan"

## Şirvanda şəhər ağsaqqalları və ziyalıların təklifləri dinlənilib

**Şirvanda keçirilən görüşdə şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, ağsaqqallar, ziyalılar, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.**



İ. Abbasov Azərbaycanda 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması ilə bağlı idarə, müəssisə və təşkilatlarda, səhiyyə, təhsil və mədəniyyət ocaqlarında Ulu Öndörün yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsindən danışıb. Görüşün məqsədindən danışan natiq qeyd edib ki, bu gün dəyərli ağsaqqallar, ziyalılar ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir, vətənimizin tərəqqisi, yüksəlişi üçün çalışır, yeniyetmə və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyəsində üzvlərinə düşən vəzifələrini özündən layiqlicə gətilir. Şəhər ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri, şəhərin 2024-2028-ci illər üçün "Yeni Şirvan" sosial-iqtisadi inkişaf konsepsiyasında nəzərdə tutulan tədbirlər haqqında geniş məlumat verən ŞİH-in başçısı qarşıda duran vəzifələr barədə danışıraq bildirdi ki, 60 yaş tamam olan Şirvan eyni zamanda ziyalı şəhəridir: "Ziyalılarla belə görüşlərin təşkil edilməsində əsas məqsəd ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq ağsaqqalların fikirlərini öyrənmək, şəhərdə olan problemlər barədə məlumat almaq, onların istiqamətində təklifləri dinləməkdir". Şirvan şəhərinin zəngin inkişaf yolu keçərək, ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrildiyini bildiren İ. Abbasov müvafiq infrastrukturun formalaşmasının şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü tökən verdiyini qeyd etmişdir.

Çıxış edən ağsaqqal və ziyalı ölkəmizdə, o cümlədən Şirvanda aparılan abadlıq-quruculuq işlərinin həyata keçirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində müntəzəm addımlar atan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, əsas vəzifələrinin müasir gəncliyi sağlamlıqda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək, cəmiyyəti rahatsız edən məsələlərin həllində fəal iştirakə dəvət etmişdir.

İştirakçılar həmçinin şəhərin inkişafı naminə və Şirvan şəhərinin 60 illik yubileyi ilə əlaqədar öz təklif və fikirlərini səsləndirmişlər. Görüş diskussiya şəklində davam etmişdir. Sonda tədbir iştirakçılarna 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərafətli Şirvan şəhərində ucaldırılmış "Zəfər abidəsi"nin xatirə hədiyyəsi təqdim olunmuşdur.

Seyran CAVADOV,  
"Azərbaycan"

## Yubiley ilində rekord nəticə

**Bu, goranboyların "Heydər Əliyev İli"ndə qarşıya qoyduqları əsas hədəfdir**

**Ölkədə həyata keçirilən irimiqyaslı islahatlar, iqtisadiyyata cəlb edilən investisiyaların həcmiminin ildən-ilə artması Goranboy rayonunun da sürətli inkişafını təmin etmişdir. Hər il reallaşdırılan infrastruktur layihələri rayonda əhalinin həyat səviyyəsinin yüksəlməsinə mütəbət təsir göstərmişdir.**

Məlum olduğu kimi, 2023-cü il "Heydər Əliyev İli" elan edilmişdir. Rayon sakinləri bu əlamətdar ildə daha yüksək uğurlara imza atmaq üçün çalışırlar. Onlar həmçinin yubileyə bağlı çoxsaylı tədbirlər keçirirlər. İndiyəqən rayon icra hakimiyyəti idarə və müəssisələrlə birgə 16 "dəyirmi masa", 22 konfrans, 8 rəsm və kitab sərgisi, 5 ağacəkəmə aksiyası, məktəblilərin iştirakı ilə 2 fləşmob, müxtəlif səpkili 25 digər tədbir, məktəblilərin Heydər Əliyev Mərkəzinə 14 ekskursiyası və 12 bayram tədbiri reallaşdırılmışdır. Bu istiqamətdə tədbirlər davam edir.

Yubiley ilində ən çox diqqət verilən şəhid ailələri və qazılardır. Onların sosial qayğılarının öyrənilməsi, problemlərinin həlli istiqamətində məsələlər daim diqqət mərkəzində saxlanılır. Qaldırılan problemlərin çoxu daxili imkanlar hesabına həll olunur. 2023-cü ilin ötən dövrü ərzində 3 Qarabağ müharibəsi əlili, 1 hərbi xidmət dövrü əlili imtiyazlı mənzil növbəsinə alınmış, 40 nəfər müharibə iştirakçısı və şəhid ailəsinə maddi kömək göstərilmişdir. Soyyar qəbüllər zamanı fərdi qaydada 35 şəhid ailəsi və 41 Vətən müharibəsi iştirakçısının müraciəti aidiyyəti üzrə müxtəlif qurumlara yönləndirilmiş, bir neçəsi isə yerində həll edilmişdir. Bundan başqa, cari ilin ötən dövrü ərzində şəhid, qazi və aztəminatlı ailələrin rayon icra hakimiyyətinə ünvanladığı müraciətlər əsasında ümumilikdə 67900 manat məbləğində maddi yardım göstərilmişdir.

Bütün bunlarla yanaşı, rayon iqtisadiyyatının əsasını təşkil edən kənd tə-



sərrüfatının inkişafına da diqqətlə yanaşılır, bu sahədə uğurlu göstəricilərə nail olunur. Heyvandarlıq və bitkiçilikdən savayı, son illər rayonda barəmənzilliyə və arıçılığa maraq artır. Strateji sahə olan taxılçılığa gəldikdə, bu il ümumilikdə 21490 hektar sahədə biçin aparılmış, 70,8 min tondan çox məhsul götürülmüşdür. Onun 25 min tonu buğda, 45,8 min tonu arpadır. Rayon üzrə ümumi məhsuldarlıq 33,3 sentner olmuşdur.

Goranboyda pambığın becərməsi və tədarükü ilə "MKT İstehsal Kommersiya", "Azərpambiq" və "Goran-Cotton" MMC-lər məşğul olur. Cari ilin əkinini üçün 388 istehsalçı ilə pambıq əkinlərinə dair müqavilə bağlanmış, 1540 hektar sahədə səpin aparılmışdır. Hazırda becərmə işləri gedir. Paralel olaraq yığıma da hazırlıq işləri aparılır.

Pambıqdan əlavə, rayon üzrə 54,80 hektar sahədə şəkər çuğunduru, 8 hektarda tütün, 1970 hektarda günəbaxan, 417,3 hektarda dən üçün qarğıdalı əkilmişdir. Məhsulların yığılıdığı sahələrdə məhsuldarlıq yüksəkdir.





# "Qarabağ" və "Sabah"dan qələbə



Dünən UEFA Avropa və Konfrans Liqalarında 3-cü təsnifat mərhələsinin ilk qarşılaşmaları oynandı. Avrokuboklarda mübarizəni davam etdirən 3 klubumuz Bakıda keçirdilər.

Azərbaycanı Avroliqada təmsil edən Ağdamın "Qarabağ" klubu Tofiq Bəhramov adına Respublika Stadionunda Finlandiya HİK-i ilə qarşılaşdı. Matçın gedişatı göstərdi ki, ağdamlılar rəqibindən üstündür. Finlər isə daha çox müdafiə futbolu nümayiş etdirib, əks-hücum taktikası seçmişdilər.

Komandamız oyuna nəzarəti ilk dəqiqələrdən ələ aldı. Həm toplu, həm də topsuz oyunda hazırlıqlı, ötürmələrdə daha sürətli idi. Lakin 3-cü zonada faydalı iş əmsalını yüksəldə bilmədi. Yekunda çətin olsa da, "Qarabağ" rəqibinə 2:1 hesabı ilə qalib gəldi.

UEFA Konfrans Liqasında mübarizəni davam etdirən

## UEFA Avropa Liqası

3-cü təsnifat mərhələsinin ilk oyunu

"Qarabağ" - HİK (Finlandiya) - 2:1

Qollar: Leandro Andrade, 55 (1:0), Antoni Olusanya, 77 (1:1), Juninyo, 85 (2:1)

Qeydə alınmayan qol: Marko Yankoviç, 4 (VAR)

Baş hakim: Roi Reinschreiber (İsraill)

Bakı.Tofiq Bəhramov adına Respublika stadionu

## UEFA Konfrans Liqası

3-cü təsnifat mərhələsinin ilk oyunu

"Sabah" - "Partizan" (Serbiya) - 2:0

Qollar: Boyan Letiç, 70, Aleksey İsayev, 74

Baş hakim: Giorgi Kruşvili (Gürcüstan)

Masazır."Ölincə Arena"

"Neftçi" - "Beşiktaş" (Türkiyə) - 1:3

Qollar: Salih Uçan, 52 (0:3), Kilan Lebon, 79 (1:3)

Baş hakim: Lukas Fandrix

Bakı."Neftçi" Arena"

təmsilçilərimizdən "Neftçi" isə "Neftçi Arena"da Türkiyənin "Beşiktaş" komandasını qəbul etdi. Qonaqlar kağız üzərində

favorit idilər. Nəticədə belə də oldu. Matçdan öncəki təhlilimizdə qeyd etmişdik ki, qonaqlarda yarımmüdafiə xətti-

ni əsas fiquqlarından Qedson Fernandes-Amir Hacıahmetoviç-Salih Uçan triosu oyunun qurulmasında, eyni zamanda rəqibdən top almada önəmli qüvvədir. Əsas şort Fernandeslə bu futbolçuların bağlantısını kəsmək idi. Emin Mahmudovun və Ataa Caberin üzünə böyük iş düşdü. Ancaq nə fayda... "Beşiktaş"ın heyətində önəmli simalardan biri Vinsent Abubakar idi. Oyunda hesabı da o açdı. Yekunda qonaqlar Bakıda 3:1 hesablı qələbə ilə ayrıldılar.

Konfrans Liqasındakı digər təmsilçimiz paytaxtın "Sabah" klubu isə evdə Serbiya "Partizan"ı qəbul etdi. Masazırda keçiriləcək qarşılaşmada avrokubok təcrübəsinə əsasən favorit qonaqlar göstərilirdi. Lakin təmsilçiyə baxımlı və özmkar futbol nümayiş etdirərək rəqibinə 2:0 hesabı ilə qalib gəldi.

Cavab oyunları avqustun 17-də keçiriləcək.

Elçin CƏFƏROV, "Azərbaycan"

## Baş Prokurorluq vətəndaş Ramil Hüseynovun şikayəti ilə bağlı açıqlama yayıb

Bir sıra sosial şəbəkə kanallarında vətəndaş Ramil Hüseynovun ona məxsus mənşəli qanunsuz ələ keçirilməklə hüquqlarının pozulması, şikayəti üzrə hüquq-mühafizə orqanlarında qeyri-obyektiv araşdırma aparılması ilə bağlı həqiqətə uyğun olmayan müraciətləri yayımlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

Qeyd olunanlar Baş Prokurorluq tərəfindən təkzib edilməklə bildirilir ki, vətəndaş Ramil Hüseynov dəfələrlə prokurorluq orqanlarında qəbul edilərək dinlənilib və hüquqları izah olunub. Belə ki, yaşadığı mənzilin girov qoyulması müqabilində R.Hüseynova 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondu) vəsaitləri hesabına müvafiq bank tərəfindən 50 min manat məbləğində güzəştli kredit vəsaiti verilsə də, R.Hüseynov tərəfindən öhdəliklərinin icra

edilməməsi ilə bağlı bankın mülki iddiası üzrə Nesimi Rayon Məhkəməsinin qətnaməsi əsasında mənzilin satılaraq borcun ödənilməsi, artıq qalan məbləğin isə vətəndaşa qaytarılması qərarına alınıb.

Qeyd edilən mənzil ilk iki həftədə alıcı olmadığından növbəti həftədə qanunvericiliyin tələbinə əsasən 118 min manata dəyərləndirilməklə satılıb. Lakin R.Hüseynov heç bir əsas olmadan mənzili tərk etməyib.

Mülki iş üzrə cavabdeh olan R.Hüseynov tərəfindən qətnamədən verilən şikayətlər Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 12 oktyabr tarixli, Ali Məhkəmənin isə 2019-cu

il 8 may tarixli qərarları ilə təmin edilməyib.

Bununla yanaşı, R.Hüseynovun mənzilin qanunsuz olaraq hərrac yolu ilə satılması barədə müraciəti üzrə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində araşdırma aparılıb. Araşdırma zamanı toplanmış material üzrə şikayətinin göstərdiyi, o cümlədən rəsmi sənədlərin saxtalaşdırılmasına dair qeyd etdiyi xüsusatlar təsdiq olunmadığından 2023-cü il martın 10-da cinayət işi başlanmasından rədd edilməsi barədə qərar qəbul olunub. Həmin qərarın qanuniliyi və əsaslılığı Yasamal Rayon Məhkəməsində yoxlanılaraq 2023-cü il 19 aprel tarixli qərarla qanuni hesab edilib. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 1 may tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Vətəndaş tərəfindən irəli sürülən xüsusatların hərtərəfli araşdırılmasına, eləcə də müvafiq məhkəmələr tərəfindən qəbul olunan qərarların qüvvədə saxlanmasına dair qərarlar qəbul edilmişinə baxmayaraq, R.Hüseynov əsaslı olaraq bəzi sosial şəbəkə kanalları vasitəsilə hüquq-mühafizə orqanlarının nüfuzuna və qanuni fəaliyyətinə yönəlmis böhtan xarakterli fikirlər səsləndirməklə hadisələri təhrif edərək öz mənafeyinə uyğun qanunsuz qərarların qəbul olunasına cəhd edib.

Bununla əlaqədar, R.Hüseynov bir daha Bakı Şəhər Prokurorluğunun rəhbərliyi tərəfindən qəbul edilib. Ona irəli sürüldüyü xüsusatların mülki mühakimə icraatı qaydasında baxılaraq qanunamüvafiq qərarların qəbul edildiyi, pozulduğunu iddia etdiyi hüquqlarının bərpası ilə əlaqədar məhkəmə orqanlarına müraciət hüququnun olması izah edilib.

## OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13

"Azərmatbuatçıyumu" ASC (012) 441-19-91, (050) 322-33-17

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat

6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat

3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

## Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi açıq tender elan edir

İdخال inək, idخال qoyun, idخال qoç, arı ailəsi və digər malların alınması və özünməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi açıq tenderə dəvət edir.

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılara lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 4 (Əlaqələndirici şəxs: Şahin Qubadov (055) 220 28 58) ünvanından ala bilərlər.

**İştirak haqqı: 1500 (bir min beş yüz) manat**

**Satılmalın təşkilatı: Dövlət Məşğulluq Agentliyi**

**VÖEN: 1300144711**

**Bank: "Kapital Bank" ASC 28 May filialı**

**KOD: 200123**

**Müxbir Hesabı: AZ37NABZ01350100000000001944**

**VÖEN: 9900003611**

**SWIFT AIBAZZ2X**

**H/HESABI: AZ47AIBB3806001940817168112**

**İştirak haqqı heç bir halda geri qaytarılmır.**

**İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:**

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).
4. Tender təklifi dayırının 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyəti dayandırıldığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəziyyətlərini yerinə yetirilməməsi hallarının mövcud olmasına haqqında müvafiq vergi orqanından arayış; Əgər sənəd elektron formada alınmışsa, notarial təsdiq edilməsi mütləqdir. (01.08.2023-cü il tarixdən sonrakı tarixdə alınmış vergi arayışı qəbul ediləcəkdir).
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (01.08.2023-cü il tarixdən sonrakı tarixdə alınmış vergi arayışı qəbul ediləcəkdir).

8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (Əgər sənəd elektron formada alınmışsa, notarial təsdiq edilməsi mütləqdir).

9. Satılmalın müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarkılığın, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səmərəliliyinin, etibarlılığının olması (İddiaçıların tərəfindən müvafiq sahədə peşəkarkılığın, təcrübəsinin və ixtisaslı kadrların mövcudluğu barədə təsdiq edilməsi sənədləri təqdim edilməlidir).

10. Öz əmlakından sərbəst və məhdudiyatsız istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (01.08.2023-cü il tarixdən sonrakı tarixdə alınmış vergi arayışı qəbul ediləcəkdir).

11. Satılmalın müqaviləsinin bağlanmaq salahiyyətinin olması.

12. Müflis elan olunmaması, əmlakı üzrə nəfəs qoyulmaması, ödəniş yonənlis girovun olmaması, məhkəmənin qərarı ilə fəaliyyəti dayandırılmış şəxs olmaması.

13. Satılmalın prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində ödənilməsi, habelə işlərin idarə edilməsi, qulluqlarının peşkar fəaliyyətləri, yaxud satılmalın müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətlərə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (01.08.2023-cü il tarixdən sonrakı tarixdə alınmış vergi arayışı qəbul ediləcəkdir).

14. Əsas şərtlər toplusunun 11-ci bəndində qeyd olunan digər sənədlər təqdim edilməlidir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan sənədlər Azərbaycan dilinə tərcümə olmalıdır).

Tender "Dövlət satılmalardan haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 13 sentyabr 2023-cü il saat 15:00-dək, tender təklifi və tender təklifinin təminatını isə möhürlənmiş ikiqat zərflə 21 sentyabr 2023-cü il saat 18:30-dək Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 4 ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul ediləcəkdir.

İddiaçıların təklifləri 22 sentyabr 2023-cü il saat 15:00-də Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi, 85 ünvanında açıqlanacaq.

İddiaçıların salahiyyətli nümayəndələri tenderdə iştirak edə bilərlər.

Tender komissiyası

## ALLAH RƏHMƏT ELƏSİN!

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının kollektivi partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyev əzizi

MƏMMƏD QƏHRƏMANOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev və nazirliyin kollektivi MSN-in Aparat rəhbəri Zaur Əliyevə əzizi

VAQIF AXUNDOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

"Azərnerji" ASC-nin rəhbərliyi və kollektivi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyev əzizi

MƏMMƏD QƏHRƏMANOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektivi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyev əzizi

MƏMMƏD QƏHRƏMANOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyev əzizi

MƏMMƏD QƏHRƏMANOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi və kollektivi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyev əzizi

MƏMMƏD QƏHRƏMANOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

Qəzetin daim yenilənən rəsmi internet ünvanı: [www.azerbaijan-news.az](http://www.azerbaijan-news.az)

### Əlaqə telefonları:

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	- 539-63-82, 432-37-68
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi	- 538-56-60
	434-63-30, 539-72-39	İnformasiya şöbəsi	- 538-56-60
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavinləri	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompyuter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə  
contact@azerbaijan-news.az  
az.reklam@mail.ru



[www.azerbaijan-news.az](http://www.azerbaijan-news.az)



### Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5455 Sifariş 1999

Qiyəti 40 qəpik